

Fənn 2006 - İqtisadi təhlil (istehsal sahələri üzrə)

1. Mənfəət vergisinin köçürülməsi istiqaməti:
bank;

büdcə;

yuxarı təşkilat;

malların qiymətcən düşməsi üzrə itgtnin ödənilməsi fondu;

ehtiyatlara;

2. Ticarət təşkilatının xalis mənfəəti səciyyələndirir:

mənfəət vergisi büdcəyə ödənildikdən sonra təşkilatın sərəncamında qalan mənfəəti;

səhmlər üzrə dividendlər ödənildikdən sonra təşkilatın sərəncamında qalan mənfəəti;

bank kreditləri ödənildikdən sonra təşkilatın sərəncamında qalan mənfəəti;

ümumi mənfəətin mənfəət vergisi büdcəyə ödənildikdən sonra təşkilatın sərəncamında qalan hissəsi;

material xərcləri çıxıldıqdan sonra təşkilatın sərəncamında qalan ümumi mənfəəti;

3. Ticarət təşkilatının xalis mənfəət ilk növbədə yönəldilir:

əmək haqqı fonduna;

dividendlərin ödənilməsinə;

ehtiyat fonduna;

işçilərin maddi həvəsləndirilməsinə;

xeyriyyə məqsədlərə;

4. Ticarət təşkilatının əsas fəaliyyətindən mənfəət hesablanır:

mal dövriyyəsi ilə tədavül xərclərinin fərqi kimi;

satışın həcmi ilə ƏDV-nin cəmi kimi;

ümumi gəlir ilə tədavül xərclərinin fərqi kimi;

əmək haqqı fondu və tədavül xərclərinin cəmi kimi;

ümumi gəlir və tədavül xərclərinin cəmi kimi

5. Rentabellik səciyyələndirir:

mənfəət üzrə planın yerinə yetirilməsini;

mal dövriyyəsi üzrə planın yerinə yetirilməsini;

büdcəyə vergtlərin ödənilməsini;

cərimə və dəbbələmələrin ödənilməsini;

mənfəətlə işləməsini

6. Təşkilatın mənfəətinə və rentabellik səviyyəsinə hansı amillər təsir göstərir:

nəqliyyat xərcləri;

mal dövriyyəsinin həcmi;

amortizasiya olunmayan əmlakın mövcudluğu;

kommersiya amilləri;

satışdan kənar gəlirlər və xərclər

7. Məhsulun əməktutumu necə hesablanır?

əmək haqqı xərclərinin istehsal olunmuş məhsulun həcmisinə nisbəti kimi;

İşlənmiş adam günlərin (saatların) miqdarının istehsal olunan məhsulun dəyərinə nisbəti kimi;

İşlənmiş adam günlərin (saatların) miqdarının istehsal olunan məhsulun miqdarına nisbəti kimi;

hər min manatlıq məhsula düşən işçilərin sayı kimi;

məhsul vahidinin və ya hər min manatlıq məhsula düşən əmək haqqı məbləği kimi.

8. Əsas istehsalat işçilərinin sayının dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır?

əsas istehsalat işçilərinin faktiki və plan miqdarı arasındakı fərqin plan üzrə bir işçinin əmək məhsuldarlığına hasili kimi;

işçilərin faktiki və plan miqdarı arasındakı fərqin bir işçinin faktiki əmək məhsuldarlığına hasili kimi;

işçilərin faktiki və plan miqdarı arasındakı fərqin 100-ə vurularaq işçilərin plan sayına bölünür;

işçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçiyə düşən mənfəət məbləğinə vurulur;

işçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçiyə düşən məhsul satışından əldə edilən məbləğə vurulur

9. Əmək məhsuldarlığının dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır?

bir işçinin faktiki və plan əmək məhsuldarlığı arasındakı fərqin işçilərin plan sayına hasili kimi;

bir işçinin faktiki və plan əmək məhsuldarlığı arasındakı fərqin plan üzrə əmək məhsuldarlığına bölünür;

bir işçinin faktiki və plan əmək məhsuldarlığı arasındakı fərqin işçilərin faktiki sayına hasili kimi;

bir işçinin faktiki və plan əmək məhsuldarlığı arasındakı fərqin texniki işçilərin sayına hasili kimi;

bir işçinin faktiki və plan əmək məhsuldarlığı arasındakı fərqin inzibati işçilərin sayına hasili kimi;

10. Məhsulun əməktutumuna təsir göstərən əsas amillər hansılardır?

məhsulun həcmi, quruluşu, qiyməti, əmək sərfi;

məhsulun həcmi, maya dəyəri, qiyməti, əmək sərfi;

məhsulun həcmi, quruluşu, maya dəyəri, qiyməti;

məhsulun maya dəyəri, quruluşu, qiyməti, əmək sərfi;

məhsulun quruluşu, maya dəyəri, qiyməti, əmək sərfi.

11. Əmək məhsuldarlığının qiymətləndirilməsi zamanı hansı göstəricilərdən istifadə olunur?

ümumi, fərdi, köməkçi;

birbaşa, dolay, köməkçi;

ümumi, fərdi, dolay;

fərdi, birbaşa, dolay;

ümumi, orta, fərdi.

12. Əmək ödənişi fondu üzrə mütləq kənarlaşmaya hansı amillər təsir göstərir?

fəhlələrin orta illik sayı, bir fəhlənin orta illik əmək haqqı;

məhsul istehsalının həcmi, məhsul satışının həcmi;

məhsulun maya dəyərində əmək haqqı xərclərinin dəyişməsi;

işçilərin orta siyahı sayı və əmək məhsuldarlığı;

məhsul istehsalının həcmi, quruluşu, qiyməti.

13. Əməyin ödənişi fondu üzrə nisbi kənarlaşma necə hesablanır?

faktiki əmək haqqı fondu ilə məhsulun həcminə görə dəyişən hissəsinə düzəliş edilmiş bazis dövrünün əmək haqqının fərqi kimi;

faktiki əmək haqqı fondu ilə satışın indeksinə görə daimi hissəsinə düzəliş edilmiş bazis dövrünün əmək haqqının fərqi kimi;

bazis dövrünün əmək haqqı fondu ilə satışın indeksinə görə dəyişən hissəsinə düzəliş edilmiş faktiki əmək haqqının fərqi kimi;

faktiki əmək haqqı fondu ilə bazis dövrünün əmək haqqı fondunun dəyişən hissəsinin fərqi kimi;

bazis dövrünün düzəliş edilmiş əmək haqqı fondu düzəliş edilmiş faktiki əmək haqqının fərqi kimi.

14. Əmək haqqı fondu üzrə mütləq kənarlaşma necə hesablanır:

plan və faktiki əmək haqqı fondları arasında fərq kimi;

faktiki və plan əmək haqqı fondları arasında fərq kimi;

faktiki və mümkün əmək haqqı fondları arasında fərq kimi;

mümkün və faktiki əmək haqqı fondları arasında fərq kimi;

plan üzrə və ötən ilin əmək haqqı fondları arasında fərq kimi.

15. İşçi heyəti üzrə nisbi kənarlaşma necə hesablanır?

işçilərin faktiki sayından işçilərin plan sayının satışın həcmində artım sürətinə hasilini çıxmaqla;

işçilərin plan sayından işçilərin plan sayının satışın həcmində artım sürətinə hasilini çıxmaqla;

işçilərin faktiki sayı və satışın həcmində artım sürətinin hasilini ilə işçilərin plan sayının cəmi kimi;

işçilərin plan sayının satışın həcmində artım sürətinə hasilini kimi;

işçilərin faktiki sayının satışın həcmində artım sürətinə hasilini kimi.

16. Əmək haqqının dəyişən hissəsinə aiddir?

götürə iş qaydasında fəhlələrin əmək haqqı, fəhlələrin mükafatlandırılması;

vaxta görə fəhlələrin, qulluqçuların əmək haqqı;

bütün növ əlavələr, əsas fəhlələrin əmək haqqı, onlara verilən mükafat;

idarəetmə heyətinin əmək haqqı, sanatoriya işçilərinin əmək haqqı;

məzuniyyət xərcləri, fəhlə və qulluqçulara verilən mükafat, bütün növ əlavələr.

17. Əmək haqqının daimi hissəsinə aiddir:

götürə iş qaydasında fəhlələrin əmək haqqı, fəhlələrin mükafatlandırılması;

vaxta görə fəhlələrin, qulluqçuların əmək haqqı;

bütün növ əlavələr, əsas fəhlələrin əmək haqqı, onlara verilən mükafat;

idarəetmə heyyyətinin əmək haqqı, sanatoriya işçilərinin əmək haqqı;

məzuniyyət xərcləri, fəhlə və qulluqçulara verilən mükafat, bütün növ əlavələr.

18. Əmək haqqı fonduna daxildir:

müstəqim və qeyri müstəqim əmək haqqı;

əsas və əlavə əmək haqqı;

daimi və dəyişən əmək haqqı;

müstəqim və dəyişən əmək haqqı;

əmək haqqının əsas və dəyişən hissəsi.

19. İşçilərin orta əmək haqqı indeksi necə hesablanır:

hesabat və bazis dövrünün orta əmək haqqının nisbəti kimi;

bazis və hesabat dövrünün orta əmək haqqının nisbəti kimi;

hesabat və bazis dövrünün orta əmək məhsuldarlığının nisbəti kimi;

bazis və hesabat dövrünün orta əmək məhsuldarlığının nisbəti kimi;

bir işçi hesabı ilə orta əmək haqqı ilə əmək məhsuldarlığının hasili kimi.

20. Əmək məhsuldarlığı indeksi necə hesablanır?

hesabat və bazis dövrü üzrə orta əmək haqqının nisbəti kimi;

bazis dövrü və hesabat üzrə orta əmək haqqının nisbəti kimi;

hesabat və bazis dövrü üzrə orta əmək məhsuldarlığının nisbəti kimi;

bazis dövrü və hesabat üzrə orta əmək məhsuldarlığının nisbəti kimi;

bir işçinin orta əmək haqqının orta əmək məhsuldarlığına hasili kimi.

21. Bir fəhlə hesabı ilə orta illik hasilat necə müəyyən olunur?

əmtəəlik məhsulun həcmnin fəhlələrin sayına nisbəti kimi;

əmtəəlik məhsulun həcmnin ən böyük növbədə işləyən fəhlələrin sayına nisbəti kimi;

əmtəəlik məhsulun həcmnin işçilərin sayına nisbəti kimi;

əmtəəlik məhsulun həcmnin təqvim iş vaxtı fonduna nisbəti kimi;

əmtəəlik məhsulun həcmnin faktiki iş vaxtı fonduna nisbəti kimi;

22. Əməyin ödənişi fondunun həcminə hansı əsas amillər təsir göstərir?

işçilərin sayının və bir işçi hesabı ilə əmək haqqı məbləğinin dəyişməsi;

əmək məhsuldarlığının və fondveriminin dəyişməsi;

məhsul istehsalı və satışı həcmnin dəyişməsi;

işçilərin ixtisas dərəcələrinin dəyişməsi;

məhsul vahidinə veriləcək əmək haqqının dəyişməsi;

23. Bütün hesabat dövründə işləyən işçilərin sayının heyətin ümumi sayına nisbətini hansı əmsal səciyyələndirir?

növbəlik əmsalı;

kadr axıcılığı əmsalı;

işçilərin işdən çıxma əmsalı;

heyətin daimililiyi əmsalı;

işçilərin daxil olması əmsalı.

24. Müstəqim əmək haqqı xərclərinə hansı əsas amillər təsir göstərir?

məhsul satışının həcmnin dəyişməsi;

idarəetmə işçilərinin sayının dəyişməsi;

məhsul istehsalının həcmi və strukturunun dəyişməsi, əməyin ödənişi səviyyəsinin dəyişməsi;

müxtəlif səbəblərdən istehsalatda boşdayanmaların artması;

əmək haqqı tariflərinin dəyişdirilməsi;

25. Material resurslarından istifadəni xarakterizə edən göstəricilər hansılardır?

məhsul istehsalının həcmi və dinamikası;

istehsal olunan məhsulların tərkibində materialın xüsusi çəkisinin dəyişməsi;

material təchizatı üzrə planın kəsrlə, yaxud artıqlaması ilə yerinə yetirilməsi;

materialtutumu, materialverimi, məhsulun maya dəyərində material məsrəflərinin xüsusi çəkisi;

məhsul satışından əldə olunan məbləğ ilə satılan məhsulun maya dəyəri arasındakı fərq

26. Material resurslarından istifadənin səmərəliliyinə təsir edən əsas amillər hansılardır?

tədarük edilmiş xammalın miqdarı, məhsul vahidinə xammal sərfi, ümumi material tutumu, ümumi məhsulun həcmi, məcmu material və müstəqim material məsrəflərinin nisbəti;

tədarük edilmiş xammalın miqdarı, material tutumu, məhsulun həcmi, müstəqim material məsrəfləri, məcmu material və müstəqim material məsrəflərinin nisbəti;

tədarük edilmiş xammalın miqdarı materialtutumu, xammalın keyfiyyətinin aşağı olması ilə bağlı plandan artıq itgilər;

tədarük edilmiş xammalın miqdarı, məhsul vahidinə xammal sərfi.

tədarük edilmiş xammalın miqdarı, material tutumu, ümumi məhsulun həcmi, udel xammal sərfi, müstəqim material məsrəfləri üzrə materialtutumunun dəyişməsi.

27. Material resurslarından istifadənin səmərəliliyinə təsir edən birinci səviyyə amilləri hansılardır?

ümumi materialtutumu, məhsulun həcmi;

xammal sərfi norması, müstəqim material məsrəfləri üzrə materialtutumu;

tədarük edilmiş xammalın miqdarı, məhsul vahidinə xammal sərfi;

tədarük edilmiş xammalın miqdarı, müstəqim material məsrəfləri üzrə materialtutumu;

tədarük edilmiş xammalın miqdarı, xammalın keyfiyyətinin aşağı olması səbəbindən plandan artıq itgilər.

28. Material resurslarından istifadənin səmərəliliyinə təsir edən ikinci səviyyə amilləri hansılardır?

tədarük edilmiş xammalın miqdarı, ümumi materialtutumu, məhsulun həcmi;

xammal sərfi norması, müstəqim material məsrəfləri üzrə materialtutumu;

tədarük edilmiş xammalın miqdarı, məhsul vahidinə xammal sərfi;

müstəqim material məsrəfləri üzrə materialtutumu, ümumi material və müstəqim material məsrəflərinin nisbəti;

tədarük edilmiş xammalın miqdarı, xammalın keyfiyyətinin aşağı olması səbəbindən plandan artıq itgilər.

29. Material resurslarından istifadənin səmərəliliyinə təsir edən üçüncü səviyyə amilləri hansılardır?

tədarük edilmiş xammalın miqdarı, ümumi materialtutumu, məhsulun həcmi;

xammal sərfi norması, müstəqim material məsrəfləri üzrə materialtutumu;

tədarük edilmiş xammalın miqdarı, məhsul vahidinə xammal sərfi;

müstəqim material məsrəfləri üzrə materialtutumu, ümumi material və müstəqim material məsrəflərinin nisbəti;

məhsulun strukturu, xüsusi materialtutumu, materialların qiyməti, məhsulun qiyməti.

30. Materiallardan istifadə üzrə ümumiləşdirilmiş göstərici hansıdır?

xammaltutumu;

materialtutumu;

enerjitutumu;

yanacaq tutumu;

metaltutumu.

31. Materiallardan istifadə üzrə fərdi göstərici hansıdır?

materialtutumu;

enerjitutumu;

material məsrəfləri əmsalı;

materialın qiyməti.

materialverimi;

32. Məhsulun ümumi materialtutumuna hansı amillərin dəyişməsi təsir göstərir?

vbazarın konyukturası, alıcılıq tələbi, məhsulun qiyməti, əmək məhsuldarlığı;

məhsulun həcmi, keyfiyyəti, materialların qiyməti, işçilərin sayı, materialverimi, avadanlıqların dəyəri;

məhsulun qiyməti, material sərfi norması, materialların keyfiyyəti, fəhlələrin sayı, saatlıq hasilat;

məhsulun həcmi, strukturu, qiyməti, məhsul vahidinə material sərfi norması, materialların qiyməti;

məhsulun həcmi, strukturu, materialların qiyməti, materiallarla təmin olunma səviyyəsi, maya dəyəri.

33. Material resurslarından istifadənin səmərəliliyini xarakterizə edən fərdi göstəricilər hansılardır?

materialların hər manatına düşən məhsul satışı məbləği;

məhsulun əməktutumu, əmək məhsuldarlığı;

xammaltutumu, metaltutumu, yanacaq tutumu,;

məhsul istehsalında materiallardan istifadə əmsalı;

materiallarda istifadə üzrə planın yerinə yetirilmə faizi

34. Gün hesabı ilə müəssisənin materiallarla təmin olunması necə müəyyən olunur?

ortagünlük material sərfinin həmin növ material resursunun qalıqına nisbəti kimi;

material resursu növü üzrə qalıqın günlük material sərfinə nisbəti kimi;

istehsal ehtiyacları üzrə məcmu material məsrəflərinin təhlil olunan dövrdəki təqvim günlərinin sayına nisbəti kimi;

təhlil olunan dövrdəki təqvim günlərinin sayının istehsal ehtiyacları üzrə məcmu material məsrəflərinə nisbəti kimi;

ortagünlük material sərfinin təhlil olunan dövrdəki təqvim günlərinin sayına nisbəti kimi.

35. Məhsulun materialtutumu necə müəyyən olunur?

məhsulun həcmnin material xərclərinə nisbəti kimi;

material xərclərinin məhsulun həcminə nisbəti kimi;

əmtəəlik məhsul indeksinin material məsrəfləri indeksinə nisbəti kimi;

material xərclərinin məhsulun maya dəyərinə nisbəti kimi;

faktiki material məsrəflərinin məhsulun faktiki həcminə görə düzəliş edilmiş plan material məsrəflərinə nisbəti kimi.

36. Məhsulun materialverimi necə müəyyən olunur?

məhsulun həcmnin material xərclərinə nisbəti kimi;

material xərclərinin məhsulun həcminə nisbəti kimi;

əmtəəlik məhsul indeksinin material məsrəfləri indeksinə nisbəti kimi;

material xərclərinin məhsulun maya dəyərinə nisbəti kimi;

faktiki material məsrəflərinin məhsulun faktiki həcminə görə düzəliş edilmiş plan material məsrəflərinə nisbəti kimi.

37. Əsas materiallardan faydalı istifadə əmsalı necə hesablanır?

tullantılar çıxılmaqla material məsrəflərinin istehsal olunmuş məhsulun dəyərinə nisbəti kimi;

tullantılar çıxılmaqla əsas material məsrəflərinin realizə olunan məhsulun həcminə nisbəti kimi;

tullantılar çıxılmaqla əsas material məsrəflərinin əsas material məsrəflərinə nisbəti kimi;
istehsal olunmuş məhsulun dəyərinin tullantılar çıxılmaqla material məsrəflərinə nisbəti kimi;
əsas material məsrəflərinin istehsal olunmuş məhsulun maya dəyərinə nisbəti kimi.

38. Material məsrəflərinin hər manatına məhsul satışından mənfəət necə hesablanır?

məhsul satışından mənfəətin material məsrəflərinə nisbəti kimi;

material məsrəflərinin məhsul satışından mənfəətə nisbəti kimi;

material məsrəflərinin satışın maya dəyərinə nisbəti kimi;

material məsrəflərinin ümumi mənfəətə nisbəti kimi;

material məsrəflərinin xalis mənfəətə nisbəti kimi;

39. Material məsrəfləri əmsalı necə müəyyən olunur?

məhsulun həcmnin material xərclərinə nisbəti kimi;

material xərclərinin məhsulun həcminə nisbəti kimi;

əmtəəlik məhsul indeksinin material məsrəfləri indeksinə nisbəti kimi;

material xərclərinin məhsulun maya dəyərinə nisbəti kimi;

faktiki material məsrəflərinin məhsulun faktiki həcminə görə düzəliş edilmiş plan material məsrəflərinə nisbəti kimi.

40. Xammal-materiallarla təmin olunmanın məhsul buraxılışına təsiri necə hesablanır?

xammal-materialla təmin olunma faizini məhsul istehsalının yerinə yetirilməsi faizi ilə müqayisə etməklə;

xammal-materialla təmin olunma səviyyəsini hesablamaqla;

ayrı-ayrı xammal-materiallarla təmin olunma səviyyəsini hesablamaqla;

məhsul istehsalının artım tempi ilə xammalla təmin olunmanın artım templərini müqayisə etməklə;

məhsul istehsalına sərf olunan materialın faktiki və plan məbləği arasındakı fərq plan üzrə material məsarifi normasına bölməklə.

41. Material sərfi normasının dəyişməsinin məhsulun həcminə təsiri necə hesablanır?

məhsul vahidinə material sərfinin faktiki və plan həcmi arasındakı fərqi məhsul istehsalının faktiki həcminə hasili kimi;

məhsul vahidinə material sərfinin faktiki və plan həcmi arasındakı fərqi məhsul istehsalının plan həcminə hasili kimi;

məhsul vahidinə material sərfinin faktiki və plan həcmi arasındakı fərqi məhsul istehsalının faktiki həcminə nisbəti kimi;

məhsul vahidinə material sərfinin faktiki və plan həcmi arasındakı fərqi məhsul istehsalının plan həcminə nisbəti kimi;

cəmi istehsalda sərf olunan materialın dəyərinin plan üzrə material sərfi normasına nisbəti kimi.

42. Müstəqim əmək məsrəflərinə təsir edən əsas amillər hansılardır?

İşçi heyətinin sayı, tərkibi, iş günlərinin sayı, növbəlik əmsali;

Xəstəliyə və digər səbəblərə görə məhsul istehsalının azalması;

məhsulun həcmi, strukturu, əmək tutumu, əməyin ödənişi səviyyəsi;

Əmək məhsuldarlığı ilə əmək haqqının artım templəri arasında nisbətin dəyişməsi;

Əmək ödənişi üzrə tariflərin dəyişməsi, əmək məhsuldarlığı, işlərin avtomatlaşdırılması səviyyəsi.

43. Müstəqim material məsrəflərinə təsir edən əsas amillər hansılardır?

xammal-materialların ahəngdar daxil olması, əmək məhsuldarlığı, istehsalın ahəngdarlığı; material çatışmazlığına görə boşda-yan-malar;

məhsulun həcmi, strukturu, istehsal avadanlıqlarının saz saxlanması, əmək məhsuldarlığı,;

istehlak olunan xammal-materialların həcmi, keyfiyyəti, qiyməti;

məhsulun həcmi, strukturu, materialların qiyməti və sərfi norması;

məhsulun həcmi, strukturu, materialların miqdarı, avadanlıqların dəyəri.

44. Əmtəəlik məhsulun bir manatına xərc səviyyəsinə hansı amillər təsir göstərir?

istehsal proseslərinin avtomatlaşdırılması və mexanikləşdirilməsi;

məhsulun həcmi, strukturu, maya dəyəri, məhsulun orta satış qiyməti;

məhsulun həcmi, tam maya dəyəri, əmək məhsuldarlığı, istehsalın ahəngdarlığı;

məhsulun həcmi, avadanlıqların dəyəri, istehsal proseslərinin avtomatlaşdırılması;

buraxılan məhsulun keyfiyyəti, maya dəyəri, quruluşu, istehsalın ahəngdarlığı.

45. Əmtəəlik məhsulun bir manatına düşən xammal-material xərcləri necə hesablanır?

əmtəəlik məhsulun həcmnin xammal-material məsrəflərinə nisbəti kimi;

xammal-material məsrəflərinin əmtəəlik məhsulun həcminə nisbəti kimi;

müstəqim material xərclərinin məhsulun həcminə nisbəti kimi;

əmtəəlik məhsulun həcmnin müstəqim material məsrəflərinə nisbəti kimi;

Müstəqim əmək məsrəflərinin müstəqim material məsrəflərinə nisbəti kimi.

46. Əmtəəlik məhsulun bir manatına xərc necə hesablanır?

əmtəəlik məhsulun istehsalına çəkilən xərclərin həmin məhsulun həcminə nisbəti kimi;

məhsulun həcmnin onun istehsalına çəkilən xərclərə nisbəti kimi;

müstəqim xərclərinin məhsulun həcminə nisbəti kimi;

kommersiya xərclərinin məhsulun həcminə nisbəti kimi;

müstəqim material xərclərinin məhsulun həcminə nisbəti kimi;

47. Məhsulun maya dəyərində material xərclərinin dəyişməsinə təsir göstərən əsas amillər hansılardır? istehlak olunan xammal-materialların keyfiyyətinin dəyişməsi;

malsatanlarla bağlanmış müqavilə şəraitlərinə əməl olunmaması;

texnologiyanın təkmil olmaması səbəbindən artıq material sərfi;

materialın əvəz edilməsi, materialın keyfiyyəti;

məhsul vahidinə material sərfi norması, materialın qiyməti.

48. Hansı əlamətə görə xərclər dəyişən və sabit xərclərə bölünür?

məhsulun maya dəyərinə daxil edilməsinə görə;

məhsulun həcmnin dəyişməsinə münasibətinə görə;

xərclərin yaranma yerinə görə;

istehsal prosesində iştirakından asılılığına görə;

xərclərin keyfiyyətinə görə.

49. Hansı əlamətə görə xərclər birbaşa və dolay xərclərə bölünür?

məhsulun maya dəyərinə daxil edilməsinə görə;

məhsulun həcmnin dəyişməsinə münasibətinə görə;

xərclərin yaranma yerinə görə;

istehsal prosesində iştirakından asılılığına görə;

xərclərin keyfiyyətinə görə

50. Məhsulun maya dəyərində şərti-dəyişən xərclər hansıdır?

idarə heyətinin əmək haqqı;

material xərcləri;

kommersiya xərcləri;

əsas vəsaitlərin amortizasiyası;

sexlərin işıqlandırılması xərcləri.

51. Məhsulun maya dəyərində şərti-sabit xərclər hansıdır?

məhsulların qablaşdırılması və daşınması xərcləri;

material xərcləri;

fəhlələrin əmək haqqı xərcləri;

texnoloji yanacaq;

amortizasiya xərcləri.

52. Xərclərin şərti sabit və dəyişən xərclərə bölünməsinin əsasını nə təşkil edir?

iqtisadi elementlərin eyni cinsli olması;

istehsal prosesində iştirakı;

məhsulun həcmindən asılılığı;

xərclərin yaranmasının vaxtaşırılığı;

xərclərin yaranma yeri və vaxtı.

53. İqtisadi elementlər üxrə xərclərin təsnifləşdirilməsinin əsasını nə təşkil edir?

məsrəflərin yaranma yeri;

istehsal prosesində iştirakı;

məhsulun həcmindən asılılığı;

istehsala sərf olunan resursların eyni cinsli olması;

xərclərin planlaşdırılması və uçotunun təşkilinin xüsusiyyəti.

54. Xərclərin kompleks və vahid elementli xərclərə bölünməsinin əsasını nə təşkil edir?

xərclərin eyni cinsli olması;

istehsal prosesində iştirakı;

məhsulun həcmindən asılılığı;

xərclərin yaranmasının vaxtaşırılığı;

xərclərin yaranma yeri və vaxtı.

55. Xarici təcrübədə likvidlik və risk dərəcəsinə görə kapital qoyuluşu aşağıdakı kateqoriyalara görə qiymətləndirilir:

yüksək likvid, məhdud likvid;

yüksək likvid, qeyri likvid, orta likvid;

aşağı likvid, orta likvid;

yüksək likvid, məhdud likvid, aşağı likvid;

qeyrilikvid, orta likvid.

56. Xarici təcrübədə likvidlik dərəcəsinə görə qeyri maddi aktivlərə kapital qoyuluşu aşağıdakı kateqoriyalara görə qiymətləndirilir:

məhdud likvid;

yüksək likvid;

orta likvid;

qeyri likvid;

aşağı likvid.

57. Qeyri maddi aktivlərdən istifadədən son səmərə nə ilə səciyyələnir?

təsərrüfat fəaliyyətinin ümumi nəticələrinin yaxşılaşması;

məhsul istehsalına xərclərin azalması;

məhsulun keyfiyyətinin yaxşılaşması;

digər satışdan mənfəətin azalması;

müəssisənin ödəmə qabiliyyətinin yüksəlməsi.

58. Şirkətin imicinin qiymətləndirilməsi; şirkətin bütün aktivlərindən gələcəkdə gözlənilən mənfəətlə normativ mənfəət arasında fərqin cari diskont qiymətləndirilməsi; qalıq dəyəri – bunlar nəyin qiymətləndirilməsinə yanaşmaları səciyyələndirir :

qeyri dövriyyə aktivlərinin;

dövriyyə aktivlərinin;

Goodwill dəyərinin;

qeyri maddi aktivlərin;

təşkilatın bütün aktivlərinin.

59. Həyat mərhələsinin vəziyyəti üzrə k/t sahəsi səciyyələndirilir:

sabit, qeyri sabit, böhranlı;

artan, stabil, mərhələli;

artan, böhranlı, innovasiyalı;

sabit, qeyri sabit, inkişaf edən;

mərhələli, investisiyalı, innovasiyalı.

60. Aqrar sənaye kompleksi sahəsində iqtisadi vəziyyətin təhlilinin əsas məqsədi:

son illər ərzində sahə üzrə satışın ümumi həcmnin qiymətləndirilməsi;

son dövrlərdə sahədə istehsal olunan yeni məhsulların səmərəliliyinin qiymətləndirilməsi ;

son dövrlərdə sahə üzrə yeni şirkətlərin sayının və onların fəaliyyət miqyaslarının qiymətləndirilməsi

strateji imkanların və sahənin investisiya cəlbediciliyinin qiymətləndirilməsi;

sahədə rəqabətin dərəcəsi və xarakterinin müəyyən edilməsi.

61. Innovasiya və texnoloji dəyişikliklər, iqtisadi meyllər, aqrar sektorda gözlənilən artımlar:

təşkilatın iqtisadi və maliyyə vəziyyətinin təhlilinin əsas vəzifələridir;

) təşkilatın iqtisadi və maliyyə vəziyyətinin təhlilinin əsas məqsədidir;

təşkilatın iqtisadi və maliyyə vəziyyətinin təhlilinin əsas funksiyasıdır;

təşkilatın iqtisadi və maliyyə vəziyyətinin təhlilinin əsas informasiya mənbəyidir;

təşkilatın iqtisadi və maliyyə vəziyyətinin təhlilinin əsas meyarlarıdır;

62. ASK müəssisəsinin əmlakının ümumi dəyərində qeyri maddi aktivlərin payının əsassız artımı balansın strukturuna necə təsir göstərir:

balansın strukturu yaxşılaşır;

balansın strukturu pisləşir;

balansın strukturu dəyişmir;

təşkilatın cari dikvidlik göstəriciləri yaxşılaşır;

təşkilatın cari dikvidlik göstəriciləri pisləşir;

63. ASK müəssisəsinin əmlakının ümumi dəyərində qeyri maddi aktivlərin payının əsassız artımı fondveriminə necə təsir göstərir:

fondverimi yüksəlir, təşkilatın məcmu kapitalının dövretmə sürəti artır;

fondverimi və təşkilatın məcmu kapitalının dövretmə sürəti azalır;

qeyri maddi aktivlərin fondverimi dəyişmir;

təşkilatın balansının strukturu yaxşılaşır

əmək məhsuldarlığı ilə müqayisədə fondverimi daha sürətlə artır;

64. Aqrar sənaye sahəsinin inkişafını səciyyələndirir:

satışın və mənfəətin həcmnin nisbətən stabil olması;

orta gəlirlik və riskin aşağı səviyyəsi;

məhsul satışı və mənfəətin daimi artımı;

iqtisadiyyatda işgüzar dəyişikliklərə xüsusi həssaslığı;

bütün cavablar doğrudur;

65. Aqrar sənaye sahəsinin orta inkişafını səciyyələndirir:

satışın və mənfəətin həcmnin nisbətən stabil olması;

orta gəlirlik və riskin aşağı səviyyəsi;

məhsul satışı və mənfəətin daimi artımı

iqtisadiyyatda işgüzar dəyişikliklərə xüsusi həssashlıq;

bütün cavablar doğrudur;

66. ASK-nin dövrü fəaliyyət sahələrini səciyyələndirir:

satışın və mənfəətin həcmnin nisbətən stabil olması;

orta gəlirlik və riskin aşağı səviyyəsi;

məhsul satışı və mənfəətin daimi artımı

iqtisadiyyatda işgüzar dəyişikliklərə xüsusi həssashlıq;

bütün cavablar doğrudur;

67. Təbii-iqlim şəraitindən ilk növbədə asılıdır:

sənaye müəssisələrinin fəaliyyətinin nəticələri;

nəqliyyat təşkilatlarının fəaliyyətinin nəticələri;

k/t müəssisələrinin fəaliyyətinin nəticələri;

tikinti təşkilatlarının fəaliyyətinin nəticələri;

ticarət təşkilatlarının fəaliyyətinin nəticələri;

68. Resursların qeyri bərabər istifadəsi, satışın qeyri ahəngdarlığı hansı sahəyə xasdır?

sənaye müəssisələrinə;

nəqliyyat təşkilatlarına ;

k/t müəssisələrinə;

tikinti təşkilatlarına;

ticarət təşkilatlarına;

69. İqtisadiyyatın hansı sahəsində istehsalın inkişafına iqtisadi amillərlə yanaşı bioloji, fiziki, kimyəvi və d. amillər təsir göstərir?

nəqliyyat;

kənd təsərrüfatı

tikinti;

ticarət;

sənaye;

70. İstehsal vasitəsi kimi istehsal olunmuş məhsulların bir qisminin öz məqsədlərinə istifadə olunması k/t müəssisəsinin fəaliyyətinin nəticələrinə necə təsir göstərir?

istehsal olunmuş məhsulun həcmi satılmış məhsulun həcmindən az olur;

istehsal olunmuş məhsulun həcmi satılmış məhsulun həcminə bərabər olur;

istehsal olunmuş məhsulun həcmi ümumi məhsulun həcmindən az olur;

satılmış məhsulun həcmi istehsal olunmuş məhsulun həcmindən az olur;

ümumi məhsulun həcmi satılmış məhsulun həcmindən az olur;

71. İqtisadiyyatın hansı sahəsində təsərrüfatlar arası müqayisəli təhlildən geniş istifadə etmək olar?

sənaye;

tikinti;

ticarət;

kənd təsərrüfatı

nəqliyyat;

72. K/t müəssisəsinin təsərrüfatlıq şəraiti aşağıdakı qruplara bölünür:

torpağın tərkibi; kontragentlər arasında qarşılıqlı müəasibət; iqtisadi;

vilayət və rayon mərkəzləri, dəmir yolu stansiyaları arasında məsafə; ekoloji şərait;

iqtisadi; siyasi; hava şəraiti;

heyvanların saxlanması şəraiti; iqlim şəraiti; müxtəlif texnikaların mövcudluğu;

təbii-iqlim; təsərrüfatın yerləşdiyi yer; iqtisadi şərait

73. K/t müəssisəsinin ərazi yerləşməsi nə ilə səciyyələnir:

ümumi və əmtəəlik məhsulların istehsalı göstəriciləri;

vilayət və rayon mərkəzləri, dəmir yolu stansiyaları, iri sənaye mərkəzləri arasında məsafə;

müəssisənin torpaq və əmək resursları ilə, əsas və dövrüyyə fondları ilə təmin olunması;
istehsaldaxili strukturların, heyvandarlıq komplekslərinin miqdarı;
idarəetmə orqanlarının və idarəetmə işçilərinin məcmusu;

74. K/t müəssisəsinin iqtisadi şəraiti nə ilə səciyyələnir:

ümumi və əmtəəlik məhsulların istehsalı göstəriciləri;
vilayət və rayon mərkəzləri, dəmir yolu stansiyaları, iri sənaye mərkəzləri arasında məsafə;
müəssisənin torpaq və əmək resursları ilə, əsas və dövrüyyə fondları ilə təmin olunması;
istehsaldaxili strukturların, heyvandarlıq komplekslərinin miqdarı;
idarəetmə orqanlarının və idarəetmə işçilərinin məcmusu;

75. K/t müəssisəsinin ölçüsünü səciyyələndirir:

ümumi və əmtəəlik məhsulun həcmi göstəriciləri;
vilayət və rayon mərkəzləri, dəmir yolu stansiyaları, iri sənaye mərkəzləri arasında məsafə;
müəssisənin torpaq və əmək resursları ilə, əsas və dövrüyyə fondları ilə təmin olunması;
istehsaldaxili strukturların, heyvandarlıq komplekslərinin miqdarı;
idarəetmə orqanlarının və idarəetmə işçilərinin məcmusu;

76. K/t müəssisəsinin ölçüsünü səciyyələndirən əlavə göstəricilərə aiddir:

ümumi və əmtəəlik məhsulun həcmi;
işçilərin sayı, k/t-na yararlı torpaqlar, mal qaranın sayı, əsas fondların mövcudluğu;
müəssisənin əmək və maliyyə resursları ilə təmin olunması;
istehsaldaxili strukturların, heyvandarlıq komplekslərinin miqdarı;
idarəetmə orqanlarının və idarəetmə işçilərinin məcmusu;

77. K/t müəssisəsinin təşkilati strukturunu səciyyələndirir:

ümumi və əmtəəlik məhsulun həcmi;

işçilərin sayı, k/t-na yararlı torpaqlar, mal qaranın sayı, əsas fondların mövcudluğu;

müəssisənin əmək və maliyyə resursları ilə təmin olunması;

istehsaldaxili strukturların- şöbə, briqada, ferma, heyvandarlıq komplekslərinin miqdarı;

idarəetmə orqanlarının və idarəetmə işçilərinin məcmusu;

78. K/t müəssisəsinin istehsaldaxili strukturlarının ölçüsünü əks etdirən natural göstəricilərə aiddir:

əmək məhsuldarlığı, fondverimi;

mənfəət, maya dəyəri, rentabellik;

işçilərin sayı, torpaq sahəsi, heyvanların sayı;

torpağın tərkibi, məhsuldarlığı

heyvanların tikililərlə və yemlə təmin olunması;

79. Bir yaşayış məntəqəsi ətrafında yerləşən torpaqları əhatə edən keçmiş kolxoz və sovxozların bazasında yaradılmış müəssisə:

fərdi fermer təsərrüfatı;

kollektiv fermer təsərrüfatı;

pilot təsərrüfat;

səhmdar cəmiyyəti;

məhdud məsuliyyətli müəssisə;

80. Hansı k/t müəssisələrində «sahədən prilavkaya» prinsipi həyata keçirilir:

fərdi fermer təsərrüfatı;

kollektiv fermer təsərrüfatı;

pilot təsərrüfat;

səhmdar cəmiyyəti;

çoxsahəli aqrobirlilər;

81. İqtisadiyyatın aqrar sektorunun aparıcı qüvvəsi:

fərdi fermer təsərrüfatı;

kollektiv fermer təsərrüfatı;

çoxsahəli aqrəbirliklər;

səhmdar cəmiyyəti;

pilot təsərrüfat;

82. Natural ifadədə ümumi məhsul yığımına təsir edən I səviyyəli amillər:

bitgilərin məhsuldarlığı, torpağın keyfiyyəti, iqlim şəraiti;

təbii-iqlim, işçilərin sayı, əmək məhsuldarlığı;

bitgiçilik məhsullarının maya dəyəri, havanın hərarəti, yağıntının miqdarı;

bitgiçilik məhsullarının maya dəyəri, əkin sahəsi;

əkin sahəsi, bitgilərin məhsuldarlığı;

83. Məhsul yığımının faktiki həcmi necə hesablanır:

faktiki əkin sahəsinin plan üzrə məhsuldarlığa hasili kimi;

plan üzrə əkin sahəsinin plan üzrə məhsuldarlığa hasili kimi;

faktiki əkin sahəsinin faktiki məhsuldarlığa hasili kimi;

faktiki məhsuldarlığın plan üzrə əkin sahəsinə nisbəti kimi;

faktiki məhsuldarlığın faktiki əkin sahəsinə nisbəti kimi;

84. Çoxsahəli k/t müəssisəsinin ixtisaslaşması səviyyəsini səciyyələndirən əsas göstərici:

əmtəəlik məhsulun həcmi;

əmtəəlik məhsulun keyfiyyəti;

istehsalın ritmikliyi;

əmtəəlik məhsulun strukturu;

satışın həcmi;

85. Hansı əlavə göstərici k/t müəssisəsinin ixtisaslaşması səviyyəsini səciyyələndirir:

əmtəəlik məhsulun həcmi;

əmtəəlik məhsulun keyfiyyəti;

istehsalın ritmikliyi;

əkin sahələrinin strukturu;

satışın həcmi;

86. K/t müəssisəsinin ixtisaslaşması səviyyəsini qiymətləndirərkən hansı əlavə göstəricidən istifadə olunur: əmtəəlik məhsulun həcmi;

əmtəəlik məhsulun keyfiyyəti;

ümumi məhsulun strukturu;

istehsalın ritmikliyi;

satışın həcmi;

87. Hansı göstərici heyvandarlıq sahəsinin ixtisaslaşması səviyyəsini səciyyələndirir:

əmtəəlik məhsulun həcmi;

əmtəəlik məhsulun keyfiyyəti;

satışın həcmi;

istehsalın ritmikliyi;

mal-qaranın strukturu;

88. Hansı göstərici k/t müəssisəsinin ixtisaslaşması səviyyəsini səciyyələndirir:

əmtəəlik məhsulun həcmi;

əmtəəlik məhsulun keyfiyyəti;

satışın həcmi;

istehsalın ritmikliyi;

əmək məsrəflərinin strukturu;

89. Hansı göstərici ASK müəssisəsinin intensivləşməsi səviyyəsini səciyyələndirir?

100 ha k/t-na yararlı sahəyə düşən əsas və dövriyə vəsaitlərinin dəyəri;

işçilərin əmək məhsuldarlığı;

sərf edilmiş hər manata düşən mənfəət məbləği;

bitgiçilik məhsullarının maya dəyəri;

heyvandarlıq məhsullarının maya dəyəri;

90. 100 ha k/t-na yararlı sahəyə düşən əsas və dövriyə vəsaitlərinin dəyəri səciyyələndirir:

k/t müəssisəsinin intensivləşməsi səviyyəsini;

heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;

bitkiçilik məhsullarının maya dəyəri səviyyəsini;

kapitaldan istifadənin səmərəliliyi səviyyəsini;

işçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini

91. 100 ha k/t-na yararlı sahəyə düşən investisiyanın dəyəri səciyyələndirir:

bitkiçilik məhsullarının maya dəyəri səviyyəsini;

heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;

k/t müəssisəsinin intensivləşməsi səviyyəsini;

kapitaldan istifadənin səmərəliliyi səviyyəsini;

işçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini

92. K/t müəssisəsinin traktorlarla təmin olunması səviyyəsi səciyyələndirir:

bitkiçilik məhsullarının maya dəyəri səviyyəsini;

heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;

kapitaldan istifadənin səmərəliliyi səviyyəsini;

k/t müəssisəsinin intensivləşməsi səviyyəsini;

işçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini

93. K/t müəssisəsinin enerji ilə təmin olunması səviyyəsi səciyyələndirir:

bitkiçilik məhsullarının maya dəyəri səviyyəsini;

heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;

kapitaldan istifadənin səmərəliliyi səviyyəsini;

k/t müəssisəsinin intensivləşməsi səviyyəsini;

işçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini

94. ASK müəssisəsinin intensivləşməsi səviyyəsini səciyyələndirən göstərici:

işçilərin əmək məhsuldarlığı;

təsərrüfatın enerji ilə təmin olunması;

sərf edilmiş hər manata düşən mənfəət məbləği;

bitkiçilik məhsullarının maya dəyəri;

heyvandarlıq məhsullarının maya dəyəri;

95. 100 hektar sahəyə düşən mal-qaranın sayı səciyyələndirir:

bitkiçilik məhsullarının maya dəyəri səviyyəsini;

heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;

k/t müəssisəsinin intensivləşməsi səviyyəsini;

kapitaldan istifadənin səmərəliliyi səviyyəsini

işçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini

96. ASK müəssisəsində intensivləşmənin nəticələrini səciyyələndirən göstərici:

müəssisənin enerji ilə təmin olunması;

müəssisənin ümumi gəliri;

k/t-na yararlı torpaq sahəsinin hər 100 ha-na düşən heyvanların miqdarı;

bitkiçilik məhsullarının maya dəyəri;

heyvandarlıq məhsullarının maya dəyəri;

97. ASK müəssisəsində k/t-na yararlı torpaq sahəsinin hər 100 ha-na əmtəəlik məhsulun həcmi səciyyələndirir:

bitkiçilik məhsullarının maya dəyəri səviyyəsini

heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;

k/t müəssisəsinin intensivləşməsi səviyyəsini;

kapitaldan istifadənin səmərəliliyi səviyyəsini;

işçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini

98. ASK müəssisəsində bitkilərin məhsuldarlığı səciyyələndirir:

bitkiçilik məhsullarının maya dəyəri səviyyəsini;

heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;

işçi qüvvəsindən istifadənin səmərəliliyi səviyyəsini

kapitaldan istifadənin səmərəliliyi səviyyəsini;

k/t müəssisəsinin intensivləşməsi səviyyəsini;

99. ASK müəssisəsində intensivləşmənin nəticələrini səciyyələndirən göstərici

: k/t-na yararlı torpaq sahəsinin hər 100 ha-na düşən heyvanların miqdarı;
müəssisənin traktorlarla təmin olunması;

satışdan mənfəət;

bitiçilik məhsullarının maya dəyəri;

heyvandarlıq məhsullarının maya dəyəri;

100. ASK müəssisəsində vəsait qoyuluşunun 1 manatına düşən məhsul istehsalı və satışın həcmi səciyyələndirir:

intensivləşmənin səmərəliliyini;

bitiçilik məhsullarının maya dəyəri səviyyəsini;

heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;

materiallardan istifadə səviyyəsini;

işçi qüvvəsindən istifadə səviyyəsini;

101. ASK müəssisəsində intensivləşmənin səmərəliliyini səciyyələndirən göstərici:

məhsulun rentabelliği;

müəssisənin traktorlarla təmin olunması;

sərf edilmiş hər manata düşən mənfəət məbləği;

bitiçilik məhsullarının maya dəyəri;

heyvandarlıq məhsullarının maya dəyəri;

102. ASK müəssisəsində satışın rentabelliği səciyyələndirir:

işçi qüvvəsindən istifadə səviyyəsini;

bitiçilik məhsullarının maya dəyəri səviyyəsini;

heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;

materiallardan istifadə səviyyəsini;

intensivləşmənin səmərəliliyini;

103. ASK müəssisəsində gübrə, yemlərə xərclərin örtülməsi səciyyələndirir:

işçi qüvvəsindən istifadə səviyyəsini;

bitkiçilik məhsullarının maya dəyəri səviyyəsini;

heyvandarlıq məhsullarının maya dəyəri səviyyəsini;

materiallardan istifadə səviyyəsini;

intensivləşmənin səmərəliliyini;

104. ASK müəssisəsində intensivləşmənin səmərəliliyini səciyyələndirən göstərici:

k/t-na yararlı torpaq sahəsinin hər 100 ha-na düşən heyvanların miqdarı;

müəssisənin traktorlarla təmin olunması

heyvandarlıq məhsullarının maya dəyəri;

bitkiçilik məhsullarının maya dəyəri;

sağıcıların sayı;

105. Aqrotexniki tədbirlərin səmərəliliyini əks etdirən göstərici

toxumun keyfiyyəti və sortu;

əkin və yığımın aparılması müddəti;

1 sen. gübrəyə düşən əlavə məhsulun həcmi;

əkin dövrüyyəsi;

k/t işçisinin əmək məhsuldarlığı;

106. Yerinə yetirilmiş iş vahidinə düşən əlavə məhsulun həcmi səciyyələndirir:

məhsulun materialtutumunu;

məhsulun fondtutumunu;

məhsulun əməktutumunu;

aqrotexniki tədbirlərin səmərəliliyini;

məhsulun enerjitutumunu;

107. Heyvandarlıq məhsullarının əmtəlik səviyyəsi müəyyən olunur:

faiz ifadəsində əmtəlik məhsulun bitməmiş istehsala nisbəti kimi;

faiz ifadəsində bitməmiş istehsalın əmtəlik məhsula nisbəti kimi;

faiz ifadəsində əmtəlik məhsulun ümumi məhsula nisbəti kimi;

faiz ifadəsində ümumi məhsulun əmtəlik məhsula nisbəti kimi;

faiz ifadəsində ümumi məhsulun satılmış məhsula nisbəti kimi;

108. Heyvandarlıq sahəsi üzrə ümumi məhsul hesablanır:

malqaranın orta illik baş sayının, bir başın qiymətinin və bitməmiş istehsalın dəyərinin hasili kimi;

istehsalın həcmnin malqaranın məhsuldarlığına nisbətinin bir başın qiymətinə hasili kimi;

malqaranın orta illik baş sayının satış qiymətinə nisbətinin bir başın məhsuldarlığına hasili kimi;

malqaranın orta illik baş sayının, bir başın məhsuldarlığının və qiymətin hasili kimi;

malqaranın orta illik baş sayının, qiymətin və satılmış məhsulun hasili kimi;

109. Heyvandarlıq məhsulları istehsalının müəyyən olunması üçün hansı göstəricilərdən istifadə olunur: yalnız natural göstəricilər;

yalnız dəyər göstəriciləri;

natural və dəyər göstəriciləri;

şərti-natural göstəricilər;

şərti-dəyər göstəriciləri;

110. Dəyər göstəricisinə aid deyildir:

ümumi məhsul;

əmtəəlik məhsul;

satılmış məhsul;

100 qoyundan bala alınması;

məhsulun maya dəyəri;

111. Məhsul növləri üzrə ümumi məhsul planının yerinə yetirilməsi qiymətləndirilir:

dəyər ifadəsində;

natural- dəyər ifadəsində;

natural ifadədə;

şərti-natural ifadədə;

şərti-dəyər ifadəsində;

112. Natural ifadədə məhsul satışı planının icrasına təsir edən amillər:

ayrı-ayrı növ məhsulların satış qiymətinin və istehsal həcmnin dəyişməsi;

malqaranın məhsuldarlığının və heyvanların rasionunun strukturunun dəyişməsi;

bitməmiş istehsalın dəyərinin və heyvanların yemlənmə səviyyəsinin dəyişməsi;

ayrı-ayrı növ məhsulların satış qiymətinin və maya dəyərinin dəyişməsi;

ayrı-ayrı növ məhsulların həcmnin və istehsalın əmtəəliliyinin dəyişməsi;

113. Eyni məhsuldarlıq şəraitində bitginin gəlirlik səviyyəsi ilə onun əkin sahəsi arasında hansı əlaqə mövcuddur:

birbaşa proporsional;

əks proporsional;

korrelyasiya;

funksional;

əlaqə yoxdur;

114. Torpaq resurslarından istifadənin səmərəliliyinin qiymətləndirilməsinin ümumi göstəricisi:

müxtəlif torpaq sahəsinin 1 hektarından məhsul çıxımı;

mənfəətin həcmi, istehsal olunmuş məhsulun dəyəri;

məhsulun maya dəyəri, əmək tutumu, fond tutumu;

bitgilərin məhsuldarlığı, k/t istehsalı işçilərinin əmək məhsuldarlığı;

mal-qaranın baş sayı, heyvanların yemlənmə səviyyəsi, binaların sahəsi;

115. Torpaq resurslarından istifadənin səmərəliliyinin qiymətləndirilməsinin fərdi göstəricisi:

müxtəlif torpaq sahəsinin 1 hektarından məhsul çıxımı;

mənfəətin həcmi, istehsal olunmuş məhsulun dəyəri;

məhsulun maya dəyəri, əmək tutumu, fond tutumu;

bitgilərin məhsuldarlığı, k/t istehsalı işçilərinin əmək məhsuldarlığı;

mal-qaranın baş sayı, heyvanların yemlənmə səviyyəsi, binaların sahəsi;

116. Məhsulun maya dəyəri, əmək tutumu, fond tutumu göstəriciləri torpaq resurslarından istifadənin səmərəliliyinin qiymətləndirilməsinin:

ümumi göstəricisidir;

fərdi göstəricisidir;

əsas göstəricisidir;

köməkçi göstəricisidir;

bütün cavablar doğrudur;

117. Torpağın qiymətləndirilməsinin meyarına aid deyil:

bitgilərin ortaillik məhsuldarlığı;

təbii otlaq sahələrininməhsuldarlığı;

1 hektar əkin sahəsindən məhsul çıxımı;

1 hektardan alınan məhsulun dəyəri;

relyef, mikroiqlim

118. Torpağın iqtisadi qiymətləndirilməsinin mahiyyəti:

müxtəlif keyfiyyətli torpaqların istifadəsindən səmərənin müəyyən olunması;

müxtəlif bitkilərin məhsuldarlığının müəyyən edilməsi;

1 hektar əkin sahəsinə düşən xərclərin örtülməsinin müəyyən edilməsi;

torpaqların müqayisəli qiymətləndirilməsi;

torpağın bonitirovkası;

119. Mühüm aqronomik keyfiyyətləri üzrə torpağın müqayisəli qiymətləndirilməsinin mahiyyəti:

torpağın münbitliyinin müəyyən edilməsi

torpağın məhsuldarlığının müəyyən edilməsi;

torpağın turşuluğunun müəyyən edilməsi;

torpağın mexaniki tərkibinin müəyyən edilməsi;

torpağın bonitirovkası;

120. K/t-da torpağın münbitliyini müəyyən edən keyfiyyət göstəricisinə aid deyil:

torpağın növü;

torpağın turşuluğu;

relyef, mikroiqlim;

torpağın mexaniki tərkibi;

mikroelementlərin tərkibi

121. Torpağın iqtisadi qiymətləndirilməsi üçün hansı meyardan istifadə olunur:

torpağın mexaniki tərkibi;

mikroelementlərin tərkibi;

torpağın bonitet balı;

torpağın turşuluğu;
relyef, mikroiqlim;

122. K/t-da torpağın münbitliyini müəyyən edərkən hansı göstəricidən istifadə olunmur?

k/t bitgilərinin orta illik məhsuldarlığı

1 ha əkin sahəsindən alınan məhsulun həcmi;

1 ha əkin sahəsindən alınan ümumi məhsulun dəyəri;

relyef, mikroiqlim;

təbii otlaq sahələrinin məhsuldarlığı

Bölmə: 0203Ad0203

Suallardan 42

Maksimal faiz 42

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

123. Heyvandarlıq məhsullarının həcmnin dəyişməsinə təsir göstərən birinci səviyyəli amillər:
təsərrüfatın ixtisaslaşması səviyyəsi, sürünün təkrar istehsalı;

müvafiq tikililərin mövcudluğu, işçilərin əmək məhsuldarlığı;

heyvanların baş sayı, heyvanların məhsuldarlığı;

heyvanların yem təminatı, heyvanla xidmət edən heyətin sayı;

ümumi və əmtəəlik məhsulun həcmi;

124. Heyvandarlıq məhsullarının həcmnin dəyişməsinə təsir göstərən ikinci səviyyəli amillər:
heyvanların yemlənməsi səviyyəsi, yemlərin keyfiyyəti;

yem rasionunun strukturu, heyvanların cins tərkibi;

heyvanların yaş qrupu, yemlərin keyfiyyəti;

təsərrüfatın ixtisaslaşması səviyyəsi;

heyvanların saxlanması şəraiti;

125. Hansı ikinci səviyyəli amillər heyvanların baş sayının dəyişməsinə təsir göstərmir:

heyvanların yemlənməsi səviyyəsi;

heyvanların cins tərkibi;

sürünün təkrar istehsalı;

təsərrüfatın ixtisaslaşması səviyyəsi;

heyvanların saxlanma yerlərinin mövcudluğu;

126. Yaşlı iribuynuzlu mal-qara üzrə məhsuldarlıq göstəricisi:

ortagünlük çəki artımı;

hər baş sağılan inəkdən süd sağımı;

bir baş qoyundan yun qırımı;

hər yüz ana qoyundan bala;

sağıcının əmək məhsuldarlığı;

127. Cavan mal-qara üzrə məhsuldarlıq göstəricisi:

hər 100 inəyə düşən bala;

bir inəkdən süd sağımı;

bir qoyundan yun qırımı;

ortagünlük çəki artımı;

hər 100 qoyundan bala çıxımı

128. Kökəltmədə olan mal-qara üzrə məhsuldarlıq göstəricisi:

hər 100 inəyə düşən bala;

ortagünlük çəki artımı;

bir qoyundan yun qırımı;

bir inəkdən süd sağımı;

hər 100 qoyundan bala çıxımı

129. Bütün il ərzində ASK müəssisəsinin işinin maliyyə nəticələrinə hansı təsərrüfat prosesi təsir göstərmir: payızlıq taxıl səpini;

taxıl məhsulları yığımı;

payızda taxıl səişi;

təbii-iqlim şəraiti;

torpaq sahəsinin strukturu

130. Torpaq sahəsinin strukturunu səciyyələndirmək olar:

bir işçiyə düşən torpaq sahəsi;

k/t-da çalışan bir işçiyə düşən şərti hektar;

ayrı-ayrı növ torpaqların ümumi torpaq sahəsinə nisbəti;

becərilmiş faktiki torpaq sahəsinin plan üzrə torpaq sahəsinə nisbəti;

plan üzrə torpaq sahəsinin faktiki becərilmiş torpaq sahəsinə nisbəti;

131. Təbii ot sahələrinin əkilmiş torpaq sahəsinə nisbəti səciyyələndirir:

torpağın keyfiyyətini;

torpağın strukturunu;

torpağın məhsuldarlığını;

torpağın münbitliyini;

k/t istehsalının ixtisaslaşdırılmasını;

132. K\t-na yararlı torpaq sahəsinin becərlməsi səviyyəsi səciyyələndirir:

torpağın keyfiyyətini;

torpağın məhsuldarlığını

torpağın strukturunu;

torpağın münbitliyini;

k/t istehsalının ixtisaslaşdırılmasını;

133. K\t istehsalı üçün səciyyəvidir:

təbii-iqlim şəraitindən asılılıq, mövsümlük, istehsal prosesinin qısamüddətliyi;

torpaq əsas istehsal vasitəsidir, k/t məhsullarının bir hissəsi öz məqsədlərinə istifadə olunur, işçi qüvvəsindən bərabər istifadə olunur;

təbii-iqlim şəraitindən asılılıq, əsas vəsaitlərdən bərabər istifadə;

mövsümlük, işçi qüvvəsindən bərabər istifadə olunur;

təbii-iqlim şəraitindən asılılıq, mövsümlük, torpaq əsas istehsal vasitəsidir;

134. K\t-na yararlı torpaq sahəsindən istifadənin iqtisadi səmərəliliyini əks etdirən göstərici:

1 hektara düşən ümumi məhsulun faktiki həcmi, ümumi gəlir, mənfəət ;

k/t məhsullarının maya dəyəri, ümumi torpaq sahəsi, traktorların sayı;

istifadə olunan materialların, yanacağın, kimyəvi maddələrin həcmi;

işçilərin sayı, işçilərin tərkibi, iş vaxtından istifadə;

hər 100 qoyundan yun qırımı, hər inəkdən süd sağımı, ortagünlük çəki apırtımı;

135. K/t təyinatlı torpaqların ümumi sahəsində otlaqların xüsusi çəkisi göstəricisi əks etdirir:

torpağın keyfiyyətini;

torpağın məhsuldarlığını;

torpaq sahəsindən istifadənin intensivliyini;

torpağın münbitliyini;

k/t istehsalının ixtisaslaşdırılmasını;

136. Yaxşılaşdırılmış otlaq və biçənək sahələrinin k/t təyinatlı torpaqların ümumi sahəsinə nisbəti əks etdirir: torpağın keyfiyyətini;

torpağın məhsuldarlığını;

k/t istehsalının ixtisaslaşdırılmasını;

torpağın münbitliyini;

torpaq sahəsindən istifadənin intensivliyini;

137. K/t-da keyfiyyətinə görə müxtəlif torpaqların istifadəsindən səmərə necə müəyyən olunur?

təbii və yaxşılaşdırılmış otlaq və biçənəklərdə bitkilərin məhsuldarlığındakı fərq vasitəsi ilə;

əkinçiliyin mövcud intensivləşməsi səviyyəsində k/t işçilərinin əmək məhsuldarlığındakı fərq vasitəsi ilə;

əkinə yararlı müxtəlif torpaqların bonitirovkası vasitəsi ilə;

çoxillik bitkilərin maya dəyərindəki fərq vasitəsi ilə;

k/t-da torpağın münbitliyini müəyyən edən keyfiyyət göstəricilərinin hesablanması vasitəsi ilə;

138. Traktor parkından istifadəni əks etdirən əmsallar:

fond verimi, fondtutumu, əməyin fondla silahlanması;

fond verimi, materialtutumu, intensiv yüklənmə

intensiv, ekstensiv və integral yüklənmə;

ekstensiv yüklənmə, fondtutumu, əməyin fondla silahlanması;

intensiv yüklənmə, fondtutumu, əməyin fondla silahlanması;

139. Taxılığan kombaynlardan istifadəni əks etdirən göstəricilərə aid deyil:

iş vaxtı fondundan istifadə əmsalı;

növbəlik əmsalı;

iş növbəsinin orta uzunluğu;

gün ərzində bir kombayn hesabı ilə hasilat;

doğru cavab yoxdur;

140. Bitgiçilikdə məhsulun əmək tutumu hesablanır:

1 hektardan məhsuldarlığın 1 hektara xərclərə hasili kimi;

1 hektardan məhsuldarlığın 1 hektara xərclərə nisbəti kimi;

1 hektardan məhsuldarlığın 1 hektara əmək məsrəflərinə hasili kimi;

1 hektardan məhsuldarlığın 1 hektara əmək məsrəflərinə nisbəti kimi;

1 hektara əmək məsrəflərinin 1 hektardan məhsuldarlığa nisbəti kimi;

141. Heyvandarlıqda məhsulun əmək tutumu hesablanır:

1 baş heyvanın məhsuldarlığının 1 baş heyvana düşən xərclərə hasili kimi;

1 baş heyvanın məhsuldarlığının 1 başa xərclərə nisbəti kimi;

1 başdan məhsuldarlığın 1 başa əmək məsrəflərinə hasili kimi;

1 başdan məhsuldarlığın 1 başa əmək məsrəflərinə nisbəti kimi;

1 başa əmək məsrəflərinin 1 başdan məhsuldarlığa nisbəti kimi;

142. Malqaranın baş sayının dəyişməsinin heyvandarlıq məhsullarının ümumi həcminə təsiri necə hesablanır: ümumi məhsulun faktiki həcmi ilə heyvanların faktiki baş sayına və plan məhsuldarlığına görə hesablanmış məhsulun fərqi kimi

ümumi məhsulun faktiki həcmi ilə heyvanların plan baş sayına və faktiki məhsuldarlığına görə hesablanmış məhsulun fərqi kimi;

ümumi məhsulun heyvanların faktiki baş sayına və plan məhsuldarlığına görə hesablanmış həcmi ilə plan həcmi arasında fərq kimi;

ümumi məhsulun plan həcmi ilə normativ həcmi arasında fərqi kimi;;

ümumi məhsulun faktiki və plan həcmi arasında fərq kimi;

143. Heyvanların məhsuldarlığının dəyişməsinin heyvandarlıq məhsullarının ümumi həcminə təsiri necə hesablanır:

ümumi məhsulun faktiki həcmi ilə heyvanların faktiki baş sayına və plan məhsuldarlığına görə hesablanmış məhsulun fərqi kimi

ümumi məhsulun faktiki həcmi ilə heyvanların plan baş sayına və faktiki məhsuldarlığına görə hesablanmış məhsulun fərqi kimi;

ümumi məhsulun heyvanların faktiki baş sayına və plan məhsuldarlığına görə hesablanmış həcmi ilə plan həcmi arasında fərq kimi;

ümumi məhsulun plan həcmi ilə normativ həcmi arasında fərqi kimi;;

ümumi məhsulun faktiki və plan həcmi arasında fərq kimi;

144. İxtisaslaşma əmsalı 0-dan 1-ə qədər dəyişə bilər. Əgər onun kəmiyyəti 0,2- dən azdırsa:

müəssisədə ixtisaslaşma səviyyəsi yüksəkdir;

müəssisədə ixtisaslaşma səviyyəsi aşağıdır;

müəssisədə ixtisaslaşma səviyyəsi ortadır;

müəssisədə ixtisaslaşma səviyyəsi dərinidir;

müəssisədə konkret ixtisaslaşma yoxdur;

145. İxtisaslaşma əmsalı 0-dan 1-ə qədər dəyişə bilər. Əgər onun kəmiyyəti 0,2-0,4 həddindədirsə:

müəssisədə ixtisaslaşma səviyyəsi yüksəkdir;

müəssisədə ixtisaslaşma səviyyəsi aşağıdır;

müəssisədə ixtisaslaşma səviyyəsi ortadır;

müəssisədə ixtisaslaşma səviyyəsi dərinidir;

müəssisədə konkret ixtisaslaşma yoxdur;

146. Ixtisaslaşma əmsalı 0-dan 1-ə qədər dəyişə bilər. Əgər onun kəmiyyəti 0,4-0,6 həddindədirsə:

müəssisədə ixtisaslaşma səviyyəsi yüksəkdir;

müəssisədə ixtisaslaşma səviyyəsi aşağıdır;

müəssisədə ixtisaslaşma səviyyəsi ortadır;

müəssisədə ixtisaslaşma səviyyəsi dərinidir;

müəssisədə konkret ixtisaslaşma yoxdur;

147. Ixtisaslaşma əmsalı 0-dan 1-ə qədər dəyişə bilər. Əgər onun kəmiyyəti 0,6-dan yüksəkdirsə:

müəssisədə ixtisaslaşma səviyyəsi yüksəkdir;

müəssisədə ixtisaslaşma səviyyəsi aşağıdır;

müəssisədə ixtisaslaşma səviyyəsi ortadır;

müəssisədə ixtisaslaşma səviyyəsi dərinidir;

müəssisədə konkret ixtisaslaşma yoxdur;

148. Əkin sahəsinin dəyişməsinin məhsul yığımına təsiri hesablanır:

məhsulun faktiki həcmi ilə faktiki əkin sahəsinə və plan məhsuldarlığa görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;

məhsulun plan həcmi ilə plan əkin sahəsinə və faktiki məhsuldarlığa görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;

məhsulun faktiki həcmi ilə plan əkin sahəsinə və faktiki məhsuldarlığa görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;

məhsulun faktiki və plan həcmi arasında fərqlə plan əkin sahəsinə hasili kimi;

bitginin faktiki və plan məhsuldarlığı arasında fərqlə plan əkin sahəsinə hasili kimi;

149. Məhsulun faktiki həcmi ilə plan əkin sahəsinə və faktiki məhsuldarlığa görə hesablanmış məhsulun həcmi arasında fərq hansı amilin təsirini əks etdirir:

bitginin məhsuldarlığının dəyişməsi;

iqlim şəraitinin dəyişməsi;

torpağın tərkibinin dəyişməsi;

əkin sahəsinin dəyişməsi;

fondveriminin dəyişməsi

150. Bitginin məhsuldarlığının dəyişməsinin məhsul yığımına təsiri hesablanır:

məhsulun faktiki həcmi ilə faktiki əkin sahəsinə və plan məhsuldarlığa görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;

məhsulun plan həcmi ilə plan əkin sahəsinə və faktiki məhsuldarlığa görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;

məhsulun faktiki həcmi ilə plan əkin sahəsinə və faktiki məhsuldarlığa görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;

məhsulun faktiki və plan həcmi arasında fərqlə plan əkin sahəsinə hasili kimi;

bitginin faktiki və plan məhsuldarlığı arasında fərqlə plan əkin sahəsinə hasili kimi;

151. Məhsulun faktiki həcmi ilə faktiki əkin sahəsinə və bitginin plan məhsuldarlığına görə hesablanmış məhsulun həcmi arasında fərq hansı amilin təsirini əks etdirir:

bitginin məhsuldarlığının dəyişməsi;

iqlim şəraitinin dəyişməsi;

torpağın tərkibinin dəyişməsi;

əkin sahəsinin dəyişməsi;

fondveriminin dəyişməsi;

152. Əkin sahəsinin məhv olması səbəbindən məhsul itkisi necə hesablanır:

məhsulun faktiki həcmi ilə faktiki əkin sahəsinə və plan məhsuldarlığa görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;

məhsulun plan həcmi ilə plan əkin sahəsinə və faktiki məhsuldarlığa görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;

məhsulun faktiki həcmi ilə plan əkin sahəsinə və faktiki məhsuldarlığa görə hesablanmış məhsulun həcmi arasında fərq kimi;

məhsulun faktiki yığılan sahə və plan məhsuldarlığa görə hesablanmış həcmi ilə faktiki səpilmiş sahə və plan məhsuldarlığa görə hesablanmış həcmi arasında fərq kimi;

bitginin faktiki və plan məhsuldarlığı arasında fərqlə plan əkin sahəsinə hasili kimi;

153. K/t müəssisəsinin ixtisaslaşması səviyyəsi (Θ_i) aşağıdakı qaydada hesablanır: burada, $X_{\text{çn}}$ -n növ məhsulun xüsusi çəkisi, %-lə, n-xüsusi çəkilərinə görə ayrı-ayrı məhsulların sıralanmada nömrəsi

$$\Theta_i = 100 / \sum [X_{\text{çn}} \times (2n-1)];$$

$$\Theta_i = 100 / \sum [X_{\text{çn}} \times (1-2n)];$$

$$\Theta_i = \sum [X_{\text{çn}} \times (2n-1)] / 100$$

$$\Theta_i = 100 / \sum [(2n-1) / X_{\text{çn}}];$$

$$\Theta_i = 100 / \sum [X_{\text{çn}} / (2n-1)];$$

154. Əkin sahəsinin strukturunun dəyişməsinin bitkiçilik məhsullarının həcminə təsirini hesalamaq üçün hansı düsturdan istifadə olunur? burada, Süm-ümumi əkin sahəsi, $X_{\text{çi}}$ -i növ məhsulun xüsusi çəkisi, %-lə, M_i -i növ b itginin məhsuldarlığı

$$Q = \sum (S_{\text{üm}} \times X_{\text{çi}} \times M_i);$$

$$Q = \sum (S_{\text{üm}} / X_{\text{çi}} \times M_i);$$

$$Q = \sum (S_{\text{üm}} \times X_{\text{çi}} / M_i);$$

$$Q = \sum (S_{\text{üm}} \times X_{\text{çi}} + M_i);$$

$$Q = \sum (S_{\text{üm}} \times X_{\text{çi}} - M_i);$$

155. Əkin sahəsinin strukturunun dəyişməsinin bitkiçilik məhsullarının həcminə təsiri necə hesablanır? burada, Süm-ümumi əkin sahəsi, $X_{\text{çi}}$ -i növ məhsulun xüsusi çəkisi, %-lə, M_i -i növ b itginin məhsuldarlığı

$$\Delta Q = \sum (S_{\text{üm}1} \times X_{\text{çi}0} \times M_{i0});$$

$$\Delta Q = \sum (\Delta S_{\text{üm}} \times X_{\text{çi}0} \times M_{i1});$$

$$\Delta Q = \sum (S_{\text{üm}0} \times \Delta X_{\text{çi}} \times M_{i1});$$

$$\Delta Q = \sum (S_{\text{üm}1} \times \Delta X_{\text{çi}} \times M_{i0});$$

$$\Delta Q = \sum (S_{\text{üm}1} \times \Delta X_{\text{çi}} \times \Delta M_i);$$

156. Əkin sahəsinin dəyişməsinin bitkiçilik məhsullarının həcminə təsiri necə hesablanır? burada, Süm-ümumi əkin sahəsi, $X_{\text{çi}}$ -i növ məhsulun xüsusi çəkisi, %-lə, M_i -i növ b itginin məhsuldarlığı

$$\Delta Q = S_{i0} \times M_{i0};$$

$$\Delta Q = \Delta S_i \times M_{i1};$$

$$\Delta Q = S_{i0} \times \Delta M_i;$$

$$\Delta Q = \Delta S_i \times M_{i0};$$

$$\Delta Q = \Delta S_i \times \Delta M_i;$$

157. Bitkinin məhsuldarlığının dəyişməsinin həmin növ məhsul istehsalına təsiri necə hesablanır? burada, Süm-ümumi əkin sahəsi, Xçi-i növ məhsulun xüsusi çəkisi, %-lə, Mi-i növ b itginin məhsuldarlığı

$$\Delta Q = S_{i0} \times M_{i0};$$

$$\Delta Q = \Delta S_i \times M_{i1};$$

$$\Delta Q = S_{i1} \times \Delta M_i;$$

$$\Delta Q = \Delta S_i \times M_{i0};$$

$$\Delta Q = \Delta S_i \times \Delta M_i;$$

158. Ayrı-ayrı növ bitginin məhsuldarlığının dəyişməsinin bitgiçilik məhsul-la-rı-nın ümumi həcminə təsiri necə hesablanır? burada, Süm-ümumi əkin sahəsi, Xçi-i növ məhsulun xüsusi çəkisi, %-lə, Mi-i növ b itginin məhsuldarlığı

$$\Delta Q = \sum (S_{ümf} \times X_{çipl} \times M_{ipl});$$

$$\Delta Q = \sum (\Delta S_{üm} \times X_{çipl} \times M_{if});$$

$$\Delta Q = \sum (S_{ümpl} \times \Delta X_{çi} \times M_{if});$$

$$\Delta Q = \sum (S_{ümf} \times X_{çif} \times \Delta M_i);$$

$$\Delta Q = \sum (S_{ümf} \times \Delta X_{çi} \times \Delta M_i);$$

159. Sürünün strukturunun məhsul çıxımına (Q) təsiri aşağıdakı amilli model əsasında hesablanır? burada, Küm-malqaranın baş sayı, Xçi-i qrupp heyvanların xüsusi çəkisi, %-lə, Mi-i qrupp heyvanlar üzrə bir başın orta məhsuldarlığı

$$Q = \sum (K_{üm} \times X_{çi} \times M_i);$$

$$Q = \sum (K_{üm} \times X_{çi} / M_i);$$

$$Q = (K_{üm} \times X_{çi} \times M_i);$$

$$Q = (K_{üm} \times X_{çi} / M_i);$$

$$Q = \sum (K_{üm} / X_{çi} \times M_i);$$

160. Aparılmış aqrotexniki tədbirin ümumi məhsul yığımına təsiri necə hesablanır:

hər bir tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) onun ödənilməsinin faktiki səviyyəsinə hasili kimi;

hər bir tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) onun ödənilməsinin plan səviyyəsinə hasili kimi;

hər bir tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) onun ödənilməsinin plan səviyyəsinə nisbəti kimi;

hər bir tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) onun ödənilməsinin faktiki səviyyəsinə nisbəti kimi;

hər bir tədbirin ödənilməsinin faktiki səviyyəsi ilə həmin tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) fərqi kimi;

161. Aparılmış hər bir aqrotexniki tədbirin bitginin məhsuldarlığına və ümumi məhsul yığımına təsiri necə hesablanır:

hər bir tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) onun ödənilməsinin faktiki səviyyəsinə hasili kimi;

hər bir tədbir üzrə ödəmənin dəyişməsinin müvafiq tədbirin faktiki həcminə hasili kimi;

hər bir tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) onun ödənilməsinin plan səviyyəsinə nisbəti kimi;

hər bir tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) onun ödənilməsinin faktiki səviyyəsinə nisbəti kimi;

hər bir tədbirin ödənilməsinin faktiki səviyyəsi ilə həmin tədbir üzrə planın yerinə yetirilməməsinin (artıqlaması ilə icrasının) fərqi kimi;

162. Bitgiçilikdə xərclərin örtülməsi hesablanır:

hər bir əkin sahəsinin onun torpaq balına hasilinin 100-ə nisbəti kimi;

1 hektara xərclərin 1 hektardan məhsul çıxımına nisbəti kimi;

hər bir əkin sahəsinin 1 hektara xərclərə hasili kimi;

hər bir əkin sahəsinin istehsal olunmuş məhsulun dəyərinə hasili kimi;

1 hektardan məhsul çıxımının 1 hektara xərclərə nisbəti kimi;

163. İribuynuzlu mal-qara üzrə xərclərin örtülməsi əmsalı hesablanır:

bir baş mal-qaraya xərclərin bir baş heyvandan məhsul çıxımına nisbəti kimi;

bir baş heyvana xərclərin bir başdan məhsul çıxımına hasili kimi;

mal-qaranın baş sayının bir başa düşən xərclərə hasili kimi;

məcmu xərclərin mal-qaranın baş sayına nisbəti kimi;

bir başdan məhsul çıxımının bir baş heyvana düşən xərclərə nisbəti kimi

164. Müqayisə (kadastr) olunan torpaq hesablanır:

hər bir növ əkin sahəsinin torpağın balına hasilinin 100-ə nisbəti kimi;

1 hektardan məhsul çıxımının 1 hektara xərclərə nisbəti kimi;

1 hektara orta xərclərin 1 hektardan məhsul çıxımına nisbəti kimi;

hər bir əkin sahəsinin 1 hektara xərclərə hasili kimi;

hər bir əkin sahəsinin istehsal olunmuş məhsulun dəyərinə hasili kimi

165. Tikinti sahəsində aparıcı fiqur:

investor;

podratçı;

sifarişçi;

binatikən;

layihəçi;

166. Tikinti obyektinin maliyyələşdirilməsini həyata keçirir:

binatikən;

podratçı;

sifarişçi;

investor;

layihəçi;

167. Obyektin tikintisi üzrə təşkilatçı və idarəetmə funksiyasının üzərinə götürən hüquqi və ya fiziki şəxs:
binatikən

podratçı;

sifarişçi;

investor;

layihəçi;

168. Müqavilə və ya kontrakt əsasında obyektin tikintisini həyata keçirən tikinti şirkəti:

podratçı;

sifarişçi;

investor;

layihəçi;

binatikən;

169. Tikinti sahəsinə aid torpağa hüququ olan hüquqi və ya fiziki şəxs:

binatikən;

podratçı;

sifarişçi;

investor;

layihəçi;

170. Əsaslı tikinti hansı metod ilə həyata keçirilə bilər:

təsərrüfat və sifariş;

podrat və sifariş;

layihə və podrat;

təsərrüfat və podrat;

maliyyə və podrat;

171. Daimi əsasda fəaliyyət göstərən xüsusi tikinti və quraşdırma təşkilatı tərəfindən aparılan tikinti metodu necə adlanır:

təsərrüfat;

podrat;

sifariş;

layihə;

maliyyə;

172. Sifarişçi və ya investorun öz qüvvəsi ilə aparılan tikinti metodu necə adlanır:

təsərrüfat;

podrat;

sifariş;

layihə;

maliyyə;

173. Əsaslı tikintinin təhlilinin əsas xüsusiyyəti nədir:

bina tikən və sifarişçilərin təsərrüfat fəaliyyətinin tədqiqinin zəruriliyi;

podratçıların və investorların təsərrüfat fəaliyyətinin tədqiqinin zəruriliyi;

bina tikən və podratçıların təsərrüfat fəaliyyətinin tədqiqinin zəruriliyi;

bina tikən və layihə təşkilatının təsərrüfat fəaliyyətinin tədqiqinin zəruriliyi;

investor və bina tikənin təsərrüfat fəaliyyətinin tədqiqinin zəruriliyi;

174. Tikintidə təhlilin mühüm oyektləri sırasına daxildir:

alət və inventarlar;

tikinti layihələri;

maliyyə planları;

kapital qoyuluşu;

obyektin tikintisi üzrə müqavilə;

175. Kapital qoyuluşuna daxil deyildir:

tikinti-quraşdırma işlərinin dəyəri;

avadanlıqlara, alətlər, inventarlara məsrəflər;

tikilən müəssisənin direktorluğu və texniki nəzarət işçilərinin saxlanması xərcləri;

layihə-axtarış işləri;

maliyyə planları;

176. Ayrı-ayrı bina və ya tikililər onlara aid avadanlıq və tikililərlə birlikdə hesab olunur:

tikinti obyekt;

tikintinin mərhələsi;

tikintinin iriləşdirilmiş obyekt;

tikintinin köməkçi obyekt;

başə çatmamış tikinti obyekt;

177. Obyekt texnoloji cəhətdən qurtarmış və tikinti smetasında ayrıca göstərilmiş hissəsi adlanır:

tikinti obyekt;

tikintinin mərhələsi;

tikintinin iriləşdirilmiş obyekt;

tikintinin köməkçi obyekt;

başə çatmamış tikinti obyekt;

178. Müxtəlif təyinatlı, qarşılıqlı əlaqəli istismara verilən istehsal kompleksi adlanır:

tikinti obyekt;

tikintinin mərhələsi;

tikintinin iriləşdirilmiş obyekt;

tikintinin köməkçi obyekt;

başla çatmamış tikinti obyekt;

179. İqtisadiyyatın hansı sahəsində bitməmiş istehsal xüsusi yer tutur:

sənayedə;

nəqliyyatda;

kənd təsərrüfatında;

tikintidə;

ticarətdə;

180. Birbaşa təyinatı üzrə istifadəyə hazır olan yaşayış evləri, istehsal gücləri, bina və mədəni-məişət təyinatlı qurğular:

ümumi tikinti məhsullarıdır;

əmtəlik tikinti məhsullarıdır;

realizə olunmuş tikinti məhsullarıdır;

bitməmiş tikinti məhsullarıdır;

tikinti məhsullarıdır;

181. İqtisadiyyatın hansı sahəsində ETT, istehsalın təşkili və idarə olunmasının təkmilləşdirilməsi vasitəsi ilə xərclərin daima minimuma endirilməsi zəruridir:

sənaye;

nəqliyyat;

kənd təsərrüfatı;

tikinti;

ticarət;

182. Satış bazarına, nəqliyyat kommunikasiyasına yaxınlığına görə yerləşməsi hansı sahənin məhsuluna olan tələbə və onun qiymətinə təsir göstərir?

sənaye;

nəqliyyat;

kənd təsərrüfatı;

ticarət;

tikinti;

183. Texniki-iqtisadi təhlil, proqnozlaşdırma, planlaşdırma, maliyyə hesablamaları, sxemlər, maketlər daxil edilir:

təhlilin informasiya mənbəyinə;

obyektin tikintisi üzrə layihəyə;

təşkilatın biznes planına;

obyektin tikintisi üzrə müqaviləyə;

podrad müqaviləsinə;

184. Tikinti-quraşdırma işlərinin keyfiyyətinin qiymətləndirilməsinin meyarı:

tikinti-quraşdırma işlərinin norma və qaydalara uyğunluğu;

tikinti bazarında məhsullara tələbin mövcudluğu;

onların keyfiyyətin xüsusi bal sistemində uyğunluğu;

sifarişçi və podratçı arasında bağlanmış müqavilənin şərtlərinə uyğunluğu;

biznes plan üzrə tikinti-quraşdırma işlərinin həcmində uyğunluğu;

185. Podratçı tərəfindən görülən işlərinin keyfiyyəti müəyyən olunur:

sifarişçi və podratçı arasında bağlanmış müqavilənin şərtlərinə uyğunluğu üzrə;

aktlar və digər ilkin sənədlər, mühasibat uçotu məlumatları üzrə;

keyfiyyətin xüsusi bal sistemi üzrə;

mühasibat hesabatı və auditor yoxlaması məlumatları üzrə;

tikinti bazarında məhsullara tələbin mövcudluğu;

186. Tikinti təşkilatının fəaliyyətinin təhlilinin nisbətən yeni istiqaməti:

əsas vəsaitlərin hərəkəti göstəriciləri əsasında podrat təşkilatının istehsal gücündən istifadəsinin öyrənilməsi;

fondverimi göstəricisi əsasında podrat təşkilatının istehsal gücündən istifadəsinin öyrənilməsi;

əsas vəsaitlərin texniki vəziyyəti göstəriciləri əsasında podrat təşkilatının istehsal gücündən istifadəsinin öyrənilməsi;

əmək məhsuldarlığı göstəriciləri əsasında podrat təşkilatının istehsal gücündən istifadəsinin öyrənilməsi;

istehsal güclərinin işə salınması planının yerinə yetirilməsi haqqında hesabat əsasında podrat təşkilatının istehsal gücündən istifadəsinin öyrənilməsi;

187. Tikinti istehsalının operativ təhlilinin informasiya mənbəyi:

həmin təşkilatın tikinti istehsalı planları;

istehsal güclərinin işə salınması planının yerinə yetirilməsi haqqında hesabat;

şəbəkə qrafikləri və xüsusi əhəmiyyətli obyektlərin tikintisi AIS məlumatları;

podrat işləri planının yerinə yetirilməsi haqqında hesabat;

mühüm tikinti obyektlərində işlərin uçotu kitabı;

188. Podrat təşkilatının işinin həcmi nə ilə müəyyən olunur: onun maliyyə vəziyyəti ilə;

onun ödəmə qabiliyyəti ilə;

satışın rentabelliği ilə;

onun istehsal proqramı ilə;

tikinti işçilərinin əmək məhsuldarlığı ilə;

189. Tikilməsi və istifadəyə verilməsi nəzərdə tutulan obyektlərin tərkibi, eləcə də tikinti-quraşdırma işlərinin həcmi haqqında məlumatlar əks etdirilir:

xərclər smetasında;

auditor arayışında;

izahlı qeydlərdə;

istehsal proqramında;

plan kalkulyasiyalarında;

190. Layihənin müqayisəli maliyyə-iqtisadi səmərəsi nəyi göstərir:

maya dəyərinin 1 manat artması şəraitində kapital qoyuluşu neçə manat azalacaqdır;

layihənin smeta dəyərinin dəyişməsi şəraitində kapital qoyuluşu neçə manat azalacaqdır;

istifadə olunan dəmir-beton konstruksiyaların və hissələrin dəyərinin 1 manat azalması şəraitində layihənin smeta dəyəri neçə manat azalacaqdır;

istifadə olunan dəmir-beton konstruksiyaların və hissələrin dəyərinin 1 manat artması şəraitində kapital qoyuluşu neçə manat azalacaqdır;

kapital qoyuluşunun 1 manat artması şəraitində layihənin maya dəyəri neçə manat azalacaqdır;

191. Torpaq üzərində tikilmiş «binavə tikili» aktivini uçotda əks etdirilir:

bazar qiyməti ilə;

tam dəyəri ilə;

cari qiymətlərlə;

marjinal dəyəri ilə;

normativ dəyəri ilə;

192. Binatikənin fəaliyyətinin təhlilinin əsas məqsədi:

tikinti-quraşdırma işlərinin səmərəliliyinin artırılması ehtiyatlarının aşkar edilməsi və istifadə olunması;

kapital qoyuluşlarının səmərəliliyinin yüksəldilməsi imkanlarının müəyyən edilməsi;

istehsal güclərinin işə malınması üzrə planın yerinə yetirilməsi;

tikintinin layihə-smeta sənədləri ilə təmin olunması;

bitməmiş istehsalın vəziyyətinin müəyyən edilməsi;

Bölmə: 0302Ad0302

Suallardan 23

Maksimal faiz 23

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

193. Podrat təşkilatının fəaliyyətinin təhlilinin əsas məqsədi:

tikinti-quraşdırma işlərinin səmərəliliyinin artırılması ehtiyatlarının aşkar edilməsi və istifadə olunması;

kapital qoyuluşlarının səmərəliliyinin yüksəldilməsi imkanlarının müəyyən edilməsi;

istehsal güclərinin işə malınması üzrə planın yerinə yetirilməsi;

tikintinin layihə-smeta sənədləri ilə təmin olunması;

bitməmiş istehsalın vəziyyətinin müəyyən edilməsi;

194. Podrat təşkilatın yerinə yetirdiyi və təhvil verdiyi işlərin həcmi necə hesablanır:

müqayisəli cari qiymətlərlə;

müqayisəli bazar qiymətlərilə;

müqayisəli müqavilə qiymətlərlə

müqayisəli smeta qiymətlərilə;

kurs üzrə istənilən valyutada sərbəst qiymətlərlə;

195. Tikinti-quraşdırma işlərinin faktiki və mümkün həcmələri arasındakı fərq nəyi səciyyələndirir:

işlərin qeyri ritmikliyi səbəbindən tikintinin həcmənin artırılması üzrə imkanların əldən verilməsini;

podratçı tərəfindən obyektlərdə tikinti-quraşdırma işlərinin keyfiyyətsiz yerinə yetirilməsini;

tikinti təşkilatının istehsal güclərinin vaxtında işə salınmamasını;

ay və ya rüb ərzində tikinti-quraşdırma işlərinin həcmi üzrə biznes planın yerinə yetirilməməsini;

sifarişçi və podratçı arasında bağlanmış müqavilənin şərtlərinin yerinə yetirilməməsini;

196. Istehsal güclərinin işə salınması planının yerinə yetirilməsi göstəricilərinin və obyektlərin miqdarının təhlilinin aşağıdakılarla əlaqədə aparılması məqsədə uyğundur:

podratçı tərəfindən işlərin nəzərdə tutulan müddətdə başa çatdırılması;

tikinti işlərinin ritmikliyi;

bitməmiş istehsalın mövcudluğu;

podratçı tərəfindən obyektlərdə işlərin yerinə yetirilməsi və onların keyfiyyətinin qiymətləndirilməsi;

tikinti işçilərinin əmək məhsuldarlığının aşağı düşməsi və növbədaxili boşdayanmaların mövcudluğu;

197. Buraxılış obyektlərinin komplektliliyi aşağıdakı kimi müəyyən olunur:

plan üzrə onların tərkibi tikintidaxili obyektlərin miqdarı üzrə layihə tərkibi, güclərin natural ölçüləri və smeta dəyərləri ilə müqayisə olunur;

onların faktiki tərkibi tikintidaxili obyektlərin miqdarı üzrə layihə tərkibi, güclərin natural ölçüləri və smeta dəyərləri ilə müqayisə olunur;

plan üzrə onların tərkibi tikintidaxili obyektlərin miqdarı üzrə layihə tərkibi, güclərin natural ölçüləri və faktiki dəyərləri ilə müqayisə olunur;

plan üzrə onların tərkibi tikintidaxili obyektlərin miqdarı üzrə layihə tərkibi, güclərin natural ölçüləri və smetadəyərləri ilə müqayisə olunur;

onların faktiki tərkibi tikintidaxili obyektlərin miqdarı üzrə layihə tərkibi, güclərin natural ölçüləri və plan maya dəyəri ilə müqayisə olunur;

198. Podratçı təşkilatın məlumatları üzrə obyektlərin tikintiyə hazırlığı və tikintinin davam etməsinin təhlili zamanı hansı göstərici analitik hesablamaların əsasını təşkil edir:

işin təhvil verilməsi müddəti;

hazır tikinti məhsulunun dəyəri;

tikinti işlərinin keyfiyyəti;

kapital qoyuluşunun həcmi;

tikinti işlərinin həcmi;

199. Tikinti-quraşdırma işlərinin ümumi həcmində ay və ya rüblər üzrə tikinti məhsullarının xüsusi çəkisi: tikinti istehsalının ritmikliyinin dolayı göstəricisidir;

tikinti istehsalının ritmikliyinin köməkçi göstəricisidir;

tikinti istehsalının ritmikliyinin ümumi göstəricisidir;

tikinti istehsalının ritmikliyinin birbaşa göstəricisidir;

tikinti istehsalının ritmikliyinin fərdi göstəricisidir;

200. Tikinti təşkilatının günahı üzündən boşdayanmaların ödənilməsi və zaydan itgi:

tikinti istehsalının ritmikliyinin dolayı göstəricisidir;

tikinti istehsalının ritmikliyinin köməkçi göstəricisidir;

tikinti istehsalının ritmikliyinin ümumi göstəricisidir;

tikinti istehsalının ritmikliyinin birbaşa göstəricisidir;

tikinti istehsalının ritmikliyinin fərdi göstəricisidir;

201. Plandan artıq bitməmiş istehsal qalağanın mövcudluğu:

tikinti istehsalının ritmikliyinin dolayı göstəricisidir;

tikinti istehsalının ritmikliyinin köməkçi göstəricisidir;

tikinti istehsalının ritmikliyinin ümumi göstəricisidir;

tikinti istehsalının ritmikliyinin birbaşa göstəricisidir;

tikinti istehsalının ritmikliyinin fərdi göstəricisidir;

202. Layihənin müqayisəli maliyyə-iqtisadi səmərəsi necə hesablanır:

maya dəyərinin dəyişməsinin müqayisə olunan variant üzrə kapital qoyuluşuna nisbəti kimi;

müqayisə olunan variant üzrə kapital qoyuluşunun maya dəyərinin dəyişməsinə nisbəti kimi;

müqayisə olunan variant üzrə kapital qoyuluşunun qurulan obyektin smeta dəyərinin dəyişməsinə nisbəti kimi;

qurulan obyektin smeta dəyərinin dəyişməsinin kapital qoyuluşuna nisbəti kimi;

xalis məhsul artımının həmin artımı şərtləndirən kapital qoyuluşuna nisbəti kimi;

203. Tikinti-quraşdırma işlərinin keyfiyyətinin qiymətləndirilməsi üçün istifadə olunan çıxış əmsalı hesablanır:

hesabat dövründə görülmüş tikinti-quraşdırma işlərinin faktiki həcmnin zaydan itgilərə nisbəti kimi;

layihənin smeta dəyərinin tikintidə zaydan itgilərə nisbəti kimi;

tikintidə zaydan itgilərin hesabat dövründə görülmüş tikinti-quraşdırma işlərinin faktiki dəyərinə nisbəti kimi;

tikinti-quraşdırma işlərinin tam maya dəyərinin brakın düzəldilməsinə çəkilən xərclərə nisbəti kimi;

brakın istehsalı üzrə xərclərin onların düzəldilməsinə çəkilən xərclərə nisbəti kimi;

204. Tikintidə zaydan itgi necə hesablanır:

brakın istehsalına və onların düzəldilməsinə çəkilən xərclərin fərqi kimi;

brakın istehsalı üzrə xərclərin onların düzəldilməsinə çəkilən xərclərə nisbəti kimi

tikinti-quraşdırma işlərinin tam maya dəyərinin brakın düzəldilməsinə çəkilən xərclərə nisbəti kimi;

brakın istehsalına və onların düzəldilməsinə çəkilən xərclərin cəmi kimi;

brakın düzəldilməsinə çəkilən xərclərin tikinti-quraşdırma işlərinin tam maya dəyərinə nisbəti kimi;

205. Sənayeləşdirmə əmsalı hesablanır:

tikinti maşın və mexanizmlərin dəyərinin dəyər ifadəsində tikinti quraşdırma işlərinin illik həcminə nisbəti kimi;

mexaniki üsulla yerinə yetirilmiş işlərin həcmnin işlərin ümumi həcminə nisbəti kimi;

istifadə olunan dəmir-beton konstruksiyaların və hissələrin dəyərinin istehlak olunan materialların ümumi dəyərinə nisbəti kimi;

istehlak olunan materialların ümumi dəyərinin istifadə olunan dəmir-beton konstruksiyaların və hissələrin dəyərinə nisbəti kimi;

mənfəətin artım məbləğinin məhsulun maya dəyərinə nisbəti kimi;

206. Materiallarla təmin olunma əmsalı hesablanır:

tikinti maşın və mexanizmlərin dəyərinin dəyər ifadəsində tikinti quraşdırma işlərinin illik həcminə nisbəti kimi;

mexaniki üsulla yerinə yetirilmiş işlərin həcmnin işlərin ümumi həcminə nisbəti kimi;

istifadə olunan dəmir-beton konstruksiyaların və hissələrin dəyərinin istehlak olunan materialların ümumi dəyərinə nisbəti kimi;

həmin materialın faktiki həcmnin norma üzrə həmin materiala olan tələbata nisbəti kimi;

mənfəətin artım məbləğinin materialların faktiki həcminə nisbəti kimi;

207. İşlərin mexanikləşdirmə səviyyəsi hesablanır:

tikinti maşın və mexanizmlərin dəyərinin dəyər ifadəsində tikinti quraşdırma işlərinin illik həcminə nisbəti kimi;

mexaniki üsulla yerinə yetirilmiş işlərin həcmnin işlərin ümumi həcminə nisbəti kimi;

istifadə olunan dəmir-beton konstruksiyaların və hissələrin dəyərinin istehlak olunan materialların ümumi dəyərinə nisbəti kimi;

həmin materialın faktiki həcmnin norma üzrə həmin materiala olan tələbata nisbəti kimi;

dəyər ifadəsində tikinti quraşdırma işlərinin illik həcmnin tikinti maşın və mexanizmlərin dəyərinə nisbəti kimi;

208. Tikintidə kapital qoyuluşunun ümumi və ya mütləq, maliyyə-iqtisadi səmərəliliyi necə hesablanır:

kapital qoyuluşunun xalis və ya ümumi məhsulun artım məbləğinə nisbəti kimi;

xalis məhsul artımının həmin artımı təmin edən kapital qoyuluşuna nisbəti kimi;

xalis məhsul artımının balans mənfəətinə nisbəti kimi;

balans mənfəətinin artımının kapital qoyuluşunun həcminə nisbəti kimi;

xalis mənfəət artımının tikinti-quraşdırma işlərinin həcminə nisbəti kimi;

209. Layihənin rentabelliği necə hesablanır:

kapital qoyuluşunun xalis mənfəətin artım məbləğinə nisbəti kimi;

məhsulun illik biznes plan üzrə hesablanmış qiyməti ilə illik biznes plan üzrə hesablanmış maya dəyəri arasında fərq kimi;

mənfəətin artımının həmin artımı təmin edən kapital qoyuluşuna nisbəti kimi;

xalis mənfəətinin artımının kapital qoyuluşunun həcminə nisbəti kimi;

xalis mənfəət artımının tikinti-quraşdırma işlərinin həcminə nisbəti kimi;

210. Tikinti-quraşdırma işlərinin hazırlığı necə hesablanır:

işlərin tam smeta dəyərinin obyektin tikintisinin əvvəlindən yerinə yetirilən tikinti-quraşdırma işlərinin dəyərinə nisbəti kimi;

işlərin faktiki dəyərinin obyektin tikintisinin əvvəlindən yerinə yetirilən tikinti-quraşdırma işlərinin dəyərinə nisbəti kimi;

obyektin tikintisinin əvvəlindən yerinə yetirilən tikinti-quraşdırma işlərinin dəyərinin işlərin faktiki dəyərinə nisbəti kimi;

işlərin maya dəyərinin hesabat dövründə yerinə yetirilən tikinti-quraşdırma işlərinin dəyərinə nisbəti kimi;

obyektin tikintisinin əvvəlindən yerinə yetirilən tikinti-quraşdırma işlərinin dəyərinin işlərin tam smeta dəyərinə nisbəti kimi;

211. Tamamlanmamış tikinti işləri necə hesablanır:

işlərin ümumi həcmi+ilin əvvəlinə bitməmiş istehsal - il ərzində təhvil verilmiş tikinti-quraşdırma işləri;

işlərin ümumi həcmi+ilin əvvəlinə bitməmiş istehsal + il ərzində təhvil verilmiş tikinti-quraşdırma işləri;

işlərin ümumi həcmi - ilin əvvəlinə bitməmiş istehsal - il ərzində təhvil verilmiş tikinti-quraşdırma işləri;

işlərin ümumi həcmi-ilin əvvəlinə bitməmiş istehsal + il ərzində təhvil verilmiş tikinti-quraşdırma işləri;

işlərin ümumi həcmi - il ərzində təhvil verilmiş tikinti-quraşdırma işləri;

212. Dəyər ifadəsində tikinti-quraşdırma işləri üzrə planın icrası əmsalı necə hesablanır:

dəyər ifadəsində tikinti-quraşdırma işlərinin plan və faktiki həcmələrinin nisbəti kimi;

dəyər ifadəsində tikinti-quraşdırma işlərinin faktiki və plan həcmələrinin nisbəti kimi;

dəyər ifadəsində tikinti-quraşdırma işlərinin faktiki və normativ həcmələrinin nisbəti kimi;

dəyər ifadəsində tikinti-quraşdırma işlərinin faktiki və plan həcmələrinin fərqi kimi;

dəyər ifadəsində tikinti-quraşdırma işlərinin plan və faktiki həcmələrinin fərqi kimi;

213. Normativ vaxt (norma-saat) ifadəsində tikinti-quraşdırma işləri üzrə planın icrası əmsalı necə hesablanır:

norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin plan və faktiki həcmələrinin nisbəti kimi;

norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin faktiki və plan həcmələrinin nisbəti kimi;

norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin faktiki və normativ həcmələrinin nisbəti kimi;

norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin faktiki və plan həcmələrinin fərqi kimi;

norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin plan və faktiki həcmələrinin fərqi kimi;

214. Quruluş amilinin tikinti-quraşdırma işlərinin həcmnin dəyişməsinə təsiri necə hesablanır:

manat və norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi əmsallarının işlərin plan dəyərinə hasili kimi;

manat və norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi əmsallarının işlərin faktiki dəyərinə hasili kimi

manat və norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi əmsallarının fərqlərinin işlərin plan dəyərinə nisbəti kimi;

manat və norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi əmsallarının fərqlərinin işlərin plan dəyərinə hasilikimi;

manat və norma-saat ifadəsində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi əmsallarının hasilinin işlərin plan dəyərinə nisbəti kimi;

215. Tikinti texnikası ilə təmin olunma necə hesablanır:

tikinti maşın və mexanizmlərin sayının, işlənmiş günlərin, onların işinin növbəlik əmsalının, növbənin orta uzunluğunun, orta saatlıq tikinti-quraşdırma işinin həcmnin hasili kimi;

tikinti maşın və mexanizmlərin ortaillik dəyərinin, işlənmiş günlərin, onların işinin növbəlik əmsalının, günlük boşdayanmanın, orta saatlıq tikinti-quraşdırma işinin həcmnin hasili kimi;

tikinti maşın və mexanizmlərin sayının, işlənmiş günlərin, onların işinin növbəlik əmsalının, növbənin orta uzunluğunun, 1 maşın-saat hesabı ilə tikinti-quraşdırma işinin həcmnin hasili kimi;

işlənmiş maşın-saatların miqdarının, onların işinin növbəlik əmsalının, növbənin orta uzunluğunun, 1 maşın-saat hesabı ilə tikinti-quraşdırma işinin həcmnin hasili kimi;

tikinti maşın və mexanizmlərin sayının, işlənmiş günlərin, növbənin orta uzunluğunun, 1 maşın-saat hesabı ilə tikinti-quraşdırma işinin həcmnin hasili kimi;

216. Tikinti istehsalında texnikadan istifadə dərəcəsi təhlil olunur
- tikinti istehsalının təşkilati səviyyəsi əsasında
 - tikinti təşkilatının idarə olunması səviyyəsi əsasında
 - tikinti təşkilatının istehsal potensialı məlumatları əsasında
 - tikinti təşkilatının əsas vəsaitlərinin istehsal gücləri haqqında məlumatları əsasında
 - maşın və mexanizmlərdən ekstensiv və intensiv istifadə məlumatları əsasında**
217. Tikinti materialları üzrə itgi bölünür
- aradan qaldırıla bilinməyən, çətin aradan qaldırıla bilən, tamamlanmayan
 - aradan qaldırıla bilən, çətin aradan qaldırıla bilən, təbii**
 - təbii, süni yaradılan
 - yeri tamamlanan, çətin aradan qaldırıla bilən, aradan qaldırıla bilinməyən
 - saxlanma şəraitinin olmamasından xarab olma, aradan qaldırıla bilən
218. Tikinti materialları üzrə aradan qaldırıla bilən itgilər
- istehsal və smeta itgi normalarına və təbii itgi normasına daxil edilir
 - istehsal və smeta itgi normalarına və təbii itgi normasına daxil edilmir**
 - materialların işlənməsi zamanı normal tullantılardır
 - hava şəraiti ilə əlaqədar əlavə material sərfidir
 - qeyri səmərəli daşıma, yükləmə-boşaltma işləri səbəbindən yaranan itgilərdir
219. Strukturuna görə smeta dəyərində daxildir
- dolayı xərclər və plan yığımları
 - birbaşa xərclər və plan yığımları
 - smeta dəyəri ilə tikinti-quraşdırma işlərinin həcmi
 - müstəqim xərclər, üstəlik xərclər və plan yığımları**
 - tikinti-quraşdırma işlərinin faktiki həcmi ilə plan yığımları arasında fərq

220. Smeta qiymətləri ilə başa çatdırılmış tikinti-quraşdırma işləri şərtləndirir
- faktiki maya dəyəri
 - plan maya dəyəri
 - bazar dəyəri
 - smeta maya dəyəri
 - smeta dəyəri**
221. Tikinti məhsulların istehsalı üzrə ümumi xərc məbləği hansı amilli modelə uyğun təhlil edilir
- kapital konsepsiyasına əsaslanan
 - marjinal konsepsiyasına əsaslanan**
 - dəyər konsepsiyasına əsaslanan
 - üç amilli multiplikativ modelə
 - iki amilli multiplikativ modelə
222. Tikinti-quraşdırma işlərinin xərcutumu əks etdirir
- tikinti-quraşdırma işlərinin rentabelliyini
 - tikinti-quraşdırma işlərinin 1 manatına mənfəəti
 - tikinti-quraşdırma işlərinin 1 manatına xərcləri**
 - tikinti-quraşdırma işlərinin 1 manatına tikinti materialları sərfini
 - istehlak olunmuş resursların 1 manatına tikinti-quraşdırma işlərinin həcmi
223. Tikinti-quraşdırma işlərinin resurstutumunun və resursların qiymətinin artımının nəticəsi olaraq
- daimi və dəyişən xərclər azca artır
 - daimi və dəyişən xərclər nəzərəcarpacaq dərəcədə artır**
 - daimi xərclər artır, dəyişən xərclər azalır

daimi xərclər azalır, dəyişən xərclər artır

tikinti işlərinin ritmikliyi dəyişir

224. Hansı amil tikinti materiallarının sərfi normasına birbaşa təsir göstərmir?

tikinti materiallarının keyfiyyətinin dəyişməsi

işçilərin ixtisasının dəyişməsi

əmək məhsuldarlığının dəyişməsi

zay məhsulun həcmi

materialların saxlanması nəzarətin təşkili səviyyəsi

225. «Görülən işlərin həcmi» amili tikinti məhsullarının təhlili prosesində müəyyən edilən hansı amillərdən təcrid deyildir?

brak edilmiş tikinti məhsullarının həcmi

materialların saxlanması nəzarətin təşkili səviyyəsi

tikinti işçilərinin ixtisası

tikinti işlərinin tərkibi və keyfiyyəti

tikinti işlərinin smeta dəyəri

226. Tikinti materialları xərclərinə nəzarət və onların təhlili aparılır

maya dəyəri haqqında plan və hesabatın əsasını təşkil edən orta normalar üzrə

hesabat dövrünün faktiki xərcləri üzrə

sifarişçi və podratçı arasında bağlanmış müqavilədə göstərilmiş norma üzrə

işlərin aparılması layihələrində sistemləşdirilmiş istehsal normaları üzrə

operativ və cari uçot və mühasibat hesabatı məlumatları əsasında

227. Tikintidə fəhlələrin əsas əmək haqqı xərclərinə bilavasitə təsir edən əsas amillərə aiddir

fəhlələrin gördükləri işin həcmi, texnologiya, istehsalın və əməyin təşkili, idarəetmənin səviyyəsi

əmək haqqı səviyyəsi, tarif dərəcələri, müxtəlif xarakterli əlavə ödəmələr

növbənin orta uzunluğu, müxtəlif ixtisas və peşədən olan işçilərin sayı, bir fəhlənin əmək məhsuldarlığı

tikinti-quraşdırma işlərinin həcmi, strukturu, onların əməktutumu, 1 adam-saatın qiyməti

tikinti-quraşdırma işlərinin keyfiyyəti, istehsalın ritmikliyi, bitməmiş istehsalın mövcudluğu

228. Tikinti məhsullarının əmək tutumuna bilavasitə təsir edən əsas amillər

fəhlələrin gördükləri işin həcmi, texnologiya, istehsalın və əməyin təşkili, idarəetmənin səviyyəsi

əmək haqqı səviyyəsi, tarif dərəcələri, müxtəlif xarakterli əlavə ödəmələr

növbənin orta uzunluğu, müxtəlif ixtisas və peşədən olan işçilərin sayı, bir fəhlənin əmək məhsuldarlığı

tikinti-quraşdırma işlərinin həcmi, strukturu, onların əməktutumu, 1 adam-saatın qiyməti

tikinti-quraşdırma işlərinin keyfiyyəti, istehsalın ritmikliyi, bitməmiş istehsalın mövcudluğu

229. Tikinti fəhlələrinin əmək haqqına bilavasitə təsir edən əsas amillər

fəhlələrin gördükləri işin həcmi, texnologiya, istehsalın və əməyin təşkili, idarəetmənin səviyyəsi

normanın qiyməti, tarif dərəcələri, müxtəlif xarakterli əlavə ödəmələr

növbənin orta uzunluğu, müxtəlif ixtisas və peşədən olan işçilərin sayı, bir fəhlənin əmək məhsuldarlığı

tikinti-quraşdırma işlərinin həcmi, strukturu, onların əməktutumu, 1 adam-saatın qiyməti

tikinti-quraşdırma işlərinin keyfiyyəti, istehsalın ritmikliyi, bitməmiş istehsalın mövcudluğu

230. Tikinti-quraşdırma işlərinin maya dəyərinin tərkibində hansı xərclər digər birbaşa xərclərə aid deyil? yüklərin yerdəyişməsi ilə əlaqədar nəqliyyat xərcləri

materialların obyektin anbarından onların istifadəsi yerinə qədər daşınması ilə əlaqədar nəqliyyat xərcləri

materialların obyektin anbarından onların qaldırıcı mexanizmə qədər daşınması ilə əlaqədar nəqliyyat xərcləri

materialların obyektin anbarına qədər daşınması ilə əlaqədar nəqliyyat xərcləri

tikinti obyektindən zibillərin və qarın çıxarılması ilə əlaqədar nəqliyyat xərcləri

231. Materialların obyektin anbarına qədər daşınması ilə əlaqədar nəqliyyat xərcləri?
digər birbaşa xərclərə daxil edilir
mənfəət məbləğindən ödənilir
kənar təşkilat tərəfindən ödənilir
müqavilədə göstərildiyi halda maşın və mexanizmlərin istismarı xərclərinə daxil edilir
material xərclərinə daxil edilir
232. Tikintidə tikinti işləri üzrə üstəlik xərclər hesablanır
faiz ifadəsində birbaşa xərclərin smeta dəyərinə görə
faiz ifadəsində fəhlələrin əsas əmək haqqına görə
faiz ifadəsində materialların faktiki dəyərinə görə
faiz ifadəsində üstəlik xərclərin smeta dəyərinə görə
faiz ifadəsində quraşdırma işlərinin həcmnin müqavilə dəyərinə görə
233. Tikintidə quraşdırma işləri üzrə üstəlik xərclər hesablanır
faiz ifadəsində birbaşa xərclərin smeta dəyərinə görə
faiz ifadəsində fəhlələrin əsas əmək haqqına görə
faiz ifadəsində materialların faktiki dəyərinə görə
faiz ifadəsində üstəlik xərclərin smeta dəyərinə görə
faiz ifadəsində quraşdırma işlərinin həcmnin müqavilə dəyərinə görə
234. Tikinti təşkilatının bütün təsərrüfat fəaliyyəti əks olunur
binatikənin əsas fəaliyyəti balansında
sifarişçinin əsas fəaliyyəti balansında
podratçının əsas fəaliyyəti balansında
cari və operativ uçot məlumatlarında
statistik uçot məlumatlarında

235. Hazır tikinti obyektinə görə sifarişçinin borcu əks etdirilir

binatikənin balansında

sifarişçinin balansında

baş podratçının balansında

operativ uçot məlumatlarında

cari uçot məlumatlarında

236. Hazır tikinti obyektinə görə sifarişçinin borcuna daxildir

binatikəndən təhvil alınan və balansın aktivində əks etdirilən işlərin dəyəri

subpodratçıdan təhvil alınan və izahlı qeydlərdə əks etdirilən işlərin dəyəri

subpodratçıdan təhvil alınan və mənfəət və zərər haqqında hesabatda əks etdirilən işlərin dəyəri

layihə təşkilatından təhvil alınan və mühasibat balansında əks etdirilən işlərin dəyəri

subpodratçıdan təhvil alınan və balansın passivində əks etdirilən işlərin dəyəri

237. Podratçı təşkilatın dövrüyyə vəsaitlərinə daxildir

debitor və kreditor borcları, nağd pul, dəmir-beton konstruksiyalar

hazır məhsul, səhmlər, istiqrazlar, borclar, hesabat dövrünün mənfəəti

istehsal ehtiyatları, quraşdırılacaq avadanlıqlar, proqramm məhsulları, bitməmiş istehsalda yerləşən vəsaitlər

istehsal ehtiyatları, bitməmiş istehsalda və hesablaşmalarda vəsaitlər

debitor borcları, quraşdırıcı tikinti meydançası, hesablaşmalarda vəsaitlər

238. Tikinti təşkilatında dəyər ifadəsində tikinti məhsullarının istehsalına plan xərclərinin ümumi yekunu biznes plandır

mühasibat balansıdır

məhsulun maya dəyərinin kalkulyasiyasıdır

xərc smetasıdır

müəssisənin büdcəsidir

239. Təsərrüfat fəaliyyətinin hansı növü tikinti təşkilatının əsas fəaliyyət növü hesab olunur
- konstruksiya istehsalı

quraşdırma işləri istehsalı

hissələrin istehsalı

material çıxarılması

əsas fəaliyyətə xidmət

240. Podratçı təşkilat və sifarişçi arasında müqavilə qiymətinə daxildir

tikinti-quraşdırma işlərinin faktiki dəyəri və bahalaşmaya görə kompensasiya

tikinti-quraşdırma işlərinin plan dəyəri və bahalaşmaya görə kompensasiya

tikinti-quraşdırma işlərinin smeta dəyəri və bahalaşmaya görə kompensasiya

tikinti-quraşdırma işlərinin müqavilə dəyəri və bahalaşmaya görə kompensasiya

tikinti-quraşdırma işlərinin bazar dəyəri və bahalaşmaya görə kompensasiya

241. Tikinti təşkilatının fəaliyyətini tənzimləyən sənədlərin mütləq siyahısına daxil deyil

iş planı

sifarişçi ilə bağlanmış müqavilə

smeta və smeta-maliyyə hesablamaları

tikinti təşkilatının biznes planı

illik titul siyahısı

242. Podrat tikinti təşkilatı ilə sifarişçilər arasında hesablaşmalar hansı qiymətlə aparılır

plan

bazar

faktiki

müqavilə

smeta dəyəri

243. Tikinti məhsulları istehsalına material məsrəflərini aşağıdakı amilli model kimi əks etdirmək olar

tikinti-quraşdırma işlərinin həcmi × maya dəyərinin strukturu × görülmüş iş vahidinə material sərfi norması × material resurslarının qiyməti

tikinti-quraşdırma işlərinin həcmi × görülmüş iş vahidinə material sərfi norması × material resurslarının qiyməti × zay məhsulun həcmi

tikinti-quraşdırma işlərinin həcmi × işlərin faktiki dəyəri × görülmüş iş vahidinə material sərfi norması × material resurslarının qiyməti

tikinti-quraşdırma işlərinin həcmi × işlərin smeta dəyəri × görülmüş iş vahidinə material sərfi norması × material resurslarının qiyməti

tikinti-quraşdırma işlərinin həcmi × görülmüş iş vahidinə material sərfi norması × material resurslarının qiyməti × növbəlik əmsali

244. Tikinti-quraşdırma işləri üzrə planın icrasının smeta üzrə üstəlik xərclərə təsiri necə hesablanır?

şərti-sabit üstəlik xərclərin korektə edilmiş faktiki məbləği × tikinti-quraşdırma işləri üzrə planın icra səviyyəsi

şərti-sabit üstəlik xərclərin korektə edilmiş plan məbləği : tikinti-quraşdırma işləri üzrə planın icra səviyyəsi

şərti-sabit üstəlik xərclərin korektə edilmiş plan məbləği × tikinti-quraşdırma işləri üzrə planın icra səviyyəsi

tikinti-quraşdırma işləri üzrə planın icra səviyyəsi : şərti-sabit üstəlik xərclərin korektə edilmiş plan məbləği

şərti-sabit üstəlik xərclərin korektə edilmiş plan məbləği + tikinti-quraşdırma işləri üzrə planın icra səviyyəsi

245. Şərti-sabit üstəlik xərclərin korektə edilmiş plan məbləği necə bölüşdürülür?

işlərin plan həcminə görə faktiki maya dəyərinə daxil edilməlidir

görülən işlərin smeta dəyərinə görə maya dəyərinə daxil edilməlidir

hesabat dövrünün faktiki maya dəyərinə deyil, əvvəlki ilin maya dəyərinə daxil edilməlidir

görülən işlərin faktiki həcminə görə maya dəyərinə daxil edilməlidir

tikinti məhsullarının plan maya dəyərinə daxil edilməlidir

246. Tikinti texnikasının obyektin anbarına qədər daşınması ilə əlaqədar nəqliyyat xərcləri?

digər birbaşa xərclərə daxil edilir

mənfəət məbləğindən ödənilir

kənar təşkilat tərəfindən ödənilir

maşın və mexanizmlərin istismarı xərclərinə daxil edilir

müqavilədə göstərildiyi halda material xərclərinə daxil edilir

247. Fəhlələrin obyektin anbarına qədər daşınması ilə əlaqədar nəqliyyat xərcləri?

digər birbaşa xərclərə daxil edilir

üstəlik xərclərə daxil edilir

kənar təşkilat tərəfindən ödənilir

maşın və mexanizmlərin istismarı xərclərinə daxil edilir

müqavilədə göstərildiyi halda material xərclərinə daxil edilir

248. Podratçının fəaliyyətindən balans mənfəətinin tərkibinə daxildir

hesabat dövründə başa çatmış və natamam obyektlərin təhvil verilməsindən mənfəət+ digər satışdan mənfəət+qeyri satışdan mənfəət

hesabat dövründə başa çatmış obyektlərin təhvil verilməsindən mənfəət- digər satışdan mənfəət+qeyri satışdan mənfəət

hesabat dövründə başa çatmış obyektlərin təhvil verilməsindən mənfəət+ digər satışdan mənfəət+qeyri satışdan mənfəət

hesabat dövründə başa çatmış obyektlərin təhvil verilməsindən mənfəət+ digər satışdan mənfəət- qeyri satışdan mənfəət

hesabat dövründə başa çatmış təhvil verilməsindən mənfəət- digər satışdan mənfəət-qeyri satışdan mənfəət

249. Tikinti-quraşdırma təşkilatının məhsul satışından mənfəəti hesablanır

təhvil verilmiş və sifarişçi tərəfindən qəbul olunmuş işlərin smeta dəyəri ilə onun faktiki maya dəyəri arasında fərq kimi

təhvil verilmiş və sifarişçi tərəfindən qəbul olunmuş işlərin faktiki dəyəri ilə onun plan maya dəyəri arasında fərq kimi

təhvil verilmiş və sifarişçi tərəfindən qəbul olunmuş işlərin müqavilə dəyəri ilə onun plan maya dəyəri arasında fərq kimi

təhvil verilmiş və sifarişçi tərəfindən qəbul olunmuş işlərin bazar dəyəri ilə onun faktiki maya dəyəri arasında fərq kimi

təhvil verilmiş və sifarişçi tərəfindən qəbul olunmuş işlərin müqavilə dəyəri ilə onun faktiki maya dəyəri arasında fərq kimi

250. Podratçı təşkilatın bitməmiş tikinti istehsalına xərclərə daxildir

tamamlanmamış obyektlər üzrə baş podratçının subpodratçıdan təhvil aldığı işlərin smeta dəyəri

tamamlanmamış obyektlər üzrə baş podratçının subpodratçıdan təhvil aldığı işlərin müqavilə dəyəri

tamamlanmamış obyektlər üzrə baş podratçının subpodratçıdan təhvil aldığı işlərin faktiki dəyəri

tamamlanmamış obyektlər üzrə baş podratçının subpodratçıdan təhvil aldığı işlərin bazar dəyəri

tamamlanmamış obyektlər üzrə baş podratçının subpodratçıdan təhvil aldığı işlərin mlən maya dəyəri

251. Ümumi mənfəətə daxil edilmir

kommersiya və inzibati xərclərin həcmi

qeyri satış gəlirlər və xərclər

mənfəət vergisinin həcmi

əməliyyat gəlirləri və xərclərinin həcmi

satışdan pul gəliri

252. Tikinti təşkilatının mənfəətinin təhlili zamanı öncə öyrənilir
- sifarişçiyə təhvil verilmiş tikinti-quraşdırma işlərinin maya dəyəri
 - sifarişçiyə təhvil verilmiş tikinti-quraşdırma işlərinin keyfiyyəti
 - sifarişçiyə təhvil verilmiş tikinti-quraşdırma işlərinin həcmi
 - tikintiyə qoyulmuş vəsaitin rentabelliği
 - sifarişçiyə təhvil verilmiş tikinti-quraşdırma işlərinin rentabelliği**
253. Yük daşımalarının iqtisadi təhlili və planlaşdırılmasında istifadə olunan əsas göstərici
- daşıyan yükün miqdarı
 - bütün nəqliyyat növləri üzrə yük dövriyyəsi**
 - daşımaların məsafəsi
 - təsərrüfatdaxili nəqliyyat xərcləri
 - müəyyən nəqliyyat vasitələrinin daşıma sürəti
254. Yük dövriyyəsinin həcmi hesablanır
- daşınması planlaşdırılan daşıyan yüklərin miqdarının daşınma sürətinə hasili kimi
 - daşınması planlaşdırılan daşıyan yüklərin miqdarının daşınma məsafəsinə hasili kimi**
 - təsərrüfatdaxili nəqliyyat xərclərinin daşınma məsafəsinə hasili kimi
 - işlənmiş maşın-saatların miqdarının daşınma məsafəsinə hasili kimi
 - daşınmış yüklərin miqdarının işlənmiş maşın-saatların miqdarına hasili kimi
255. İqtisadiyyatın hansı sahəsinin müəssisələrində vəsaitlərin tərkibində xammal elementi yoxdur
- kənd təsərrüfatı
 - tikintii
 - nəqliyyat**
 - sənaye

ticarət

256. İqtisadiyyatın hansı sahəsinin müəssisələrində məhsul deyil istehsal prosesinin özü satılır

kənd təsərrüfatı

tikinti

sənaye

nəqliyyat

ticarət

257. İqtisadiyyatın hansı sahəsinin müəssisələrində əməyinin predmeti istehsalçıya aid deyil

kənd təsərrüfatı

tikinti

sənaye

ticarət

nəqliyyat

258. İqtisadiyyatın hansı sahəsinin müəssisələrində məhsul maddi formaya malik deyil

kənd təsərrüfatı

nəqliyyat

sənaye

ticarət

tikinti

259. Təsərrüfatdaxili nəqliyyat xərcləri aşağıdakı göstəricinin tərkib elementidir

ümumi məhsul

balans mənfəəti

maya dəyəri

xalis mənfəət

vergi tutulan mənfəət

260. Daşımacıq yüklərin həcmnin proqnozlaşdırılması üçün iqtisadi hesablamalarda istifadə olunan metod
zəncirvari yerdəyişmə

balans

nisbi fərq

mütləq fərq

proporsional bölgü

261. Yüklə daşıma əmsalı hesablanır

yüklə dövriyyəsinin həcmnin işlənmiş maşın-saatların miqdarına nisbəti kimi

işlənmiş maşın-saatların miqdarının yüklə dövriyyəsinin həcminə nisbəti kimi

planlaşdırılmış daşımaların həcmnin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi

istehsal olunmuş məhsulun həcmnin planlaşdırılmış daşımaların həcminə nisbəti kimi

yüklə dövriyyəsinin həcmnin 1 t-km hesabı ilə daşıma xərclərinə nisbəti kimi

262. Nəqliyyat sahəsinin vəziyyətini müəyyən edən xarici amillərə aid deyil

istehsal əlaqələrinin ixtisaslaşdırılmasının inkişafı

sənaye və digər sahələrin müəssisələrinin xammal və istehlak mənbələrinə yaxınlığı

təbii-iqlim

müəyyən nəqliyyat vasitələri tərəfindən daşımaların sürəti

regionlar üzrə məhsuldar qüvvələrin yerləşməsi xüsusiyyətləri

263. Xətti proqramlaşdırmanın nəqliyyat üzrə vəzifəsi

mal göndərəndən istehlakçıya daşımanın optimal sürətinin müəyyən edilməsi

regionlar üzrə müxtəlif növ nəqliyyat vasitələrinin yerləşdirilməsi

yüklə dövriyyəsinin və mal göndərəndən istehlakçıya daşıma xərclərinin optimal həcmnin müəyyən edilməsi

nomenklatura üzrə müştərilər üçün optimal daşımaların müəyyən edilməsi

malgöndərənlərin istehlakçılara yaxınlaşdırılmasının optimal sxeminin müəyyən edilməsi

264. Yüklərin daşınması planının icrasının təhlili zamanı aşağıdakılar üzrə tapşırıqların yerinə yetirilməsinin ümumi nəticələri xarakterizə edilir

nomenklatura, yük dövriyyəsi, sürücülərin sayı üzrə

yük daşımanın həcmi, yük dövriyyəsi, işlənmiş maşın-saat üzrə

avtonəqliyyatın yük tutumu, daşıma məsafəsi üzrə

təsərrüfatda avtomobil-günlərin siyahı sayı, səyyar heyətdən istifadə dərəcəsi üzrə

müxtəlif səbəblərdən boşdayanmaların müddəti, maşınların texniki xarakteristikası üzrə

265. Avtonəqliyyat təşkilatında biznes planın yerinə yetirilməsinin ümumi faizi səciyyələndirir

planın icrası, plandan artıq daşımaların həcmi, avtonəqliyyatın yük götürmə qabiliyyətini, müştərilər üçün daşımaların həcmi

planın icrası, plandan artıq daşımaların həcmi, müştərilər üçün daşımaların həcmi, səyyar heyətdən istifadə dərəcəsi

planın icra səviyyəsi, plandan artıq daşımaların həcmi, müştərilər üçün daşımaların həcmi

planın icra səviyyəsi, müştərilər üçün daşımaların həcmi, maşınların orta yüklənməsi

planın icrası, plandan artıq daşımaların həcmi, avtonəqliyyatın yük götürmə qabiliyyətini, müştərilər üçün daşımaların həcmi, avtomobillərin orta siyahı sayı

266. Avtonəqliyyat təşkilatında səyyar heyət parkının işinin nəticələri qiymətləndirilir

əsas, köməkçi və kəmiyyət göstəricilər sistemi əsasında

ümumi, fərdi və keyfiyyət göstəricilər sistemi əsasında

integral və fərdi göstəricilər sistemi əsasında

texniki-istimar göstəricilər sistemi əsasında

ümumi, integral, fərdi göstəricilər sistemi əsasında

267. Hansı əmsal iş günü ərzində maşınlardan istifadənin nəticələrini səciyyələndirmir

iş vaxtından istifadə

yükgötürmə qabiliyyətindən istifadə

texniki hazırlıq

yüklə orta yürüş

avtomobillərin orta yüklənməsi

268. Texniki-iqtisadi göstəricilərin nəqliyyat daşımaları planının yerinə yetirilməsinə təsirinin xüsusiyyətlərini müəyyən etmək üçün istifadə olunur

korrelyasiya təhlili

dispersiya təhlili

statistik təhlil

amilli təhlil

xətti proqramlaşdırma

269. Yüklə daşımalar üzrə planın icrası daha çox asılıdır

maşınların orta yüklənməsi və yüklə götürmə qabiliyyətindən

avtomobillərin texniki və istismar sürətlərindən

avtoparkın miqdarı və strukturundan, ondan istifadənin səmərəliliyindən

maşınların hərəkət sürətindən və daşımanın orta məsafəsindən

maşınların ümumi yürüşündən və maşınların naryadda olduğu saatların miqdarından

270. Hansı göstərici nəqliyyat təşkilatının işinin nəticə göstəricilərinə aid deyil

səfərlərin sayı

ümumi yürüş, yüklə yürüş

işlənmiş avtomobil-saatların miqdarı

daşımaların və yüklə dövriyyəsinin həcmi

texniki hazırlıq əmsali

271. Nəqliyyat təşkilatının işinin ritmikliyinin qiymətləndirilməsi üsullarından biri əsaslanır artan yekunla plan məlumatlarının ötən ilki məlumatlarla üzləşdirilməsi
azalan yekunla plan məlumatlarının baza tapşırıqları ilə üzləşdirilməsi
artan yekunla plan məlumatlarının baza tapşırıqları ilə üzləşdirilməsi

faktiki və plan məlumatlarının üzləşdirilməsi

digər nəqliyyat təşkilatının məlumatları ilə üzləşdirmək

272. Nəqliyyat sahəsinin vəziyyətini müəyyən edən xarici amillərə aid deyil
istehsal əlaqələrinin ixtisaslaşdırılmasının inkişafı
sənaye və digər sahələrin müəssisələrinin xammal və istehlak mənbələrinə yaxınlığı
daşımaların təbii-iqlim şəraiti

1 t-km hesabı ilə daşımalara xərc

regionlar üzrə məhsuldar qüvvələrin yerləşməsi xüsusiyyətləri

273. Hansı göstərici avtonəqliyyat təşkilatında maşınlarının texniki hazırlığını əks etdirən göstəricilərə aid deyil

ümumi yürüş, yüklə yürüş

maşınların orta yüklənməsi

texniki hazırlıq əmsalı

səyyar heyətin yük götürmə qabiliyyəti

daşımaların təbii-iqlim şəraiti

274. Avtonəqliyyat təşkilatlarında istehsal fondlarından istifadənin səmərəliliyinin yüksəlməsi özünü əks etdirir

ümumi yürüşün və yüklə yürüşün artmasında

yük dövriyyəsinin artmasında

maşınların hərəkətinin ortatexniki sürətinin artmasında

fond veriminin artmasında

təsərrüfatda olan 1 avtomobil-ton-gün hesabı ilə hasilatın artmasında

275. Avtonəqliyyat təşkilatlarında maşın və mexanizmlərdən daha səmərəli istifadə nəticəsində

ümumi yürüş, yüklə yürüşün artır

yük dövriyyəsi artır

maşınların hərəkətinin ortatexniki sürəti artır

gəlinin bir manatına və ya daşıma vahidin xərclər azalır

bir avtomobil-ton-günə düşən məhsulun həcmi artır

276. Daşımanın və ya gəlinin bir manatına xərclərin azalması nəyi səciyyələndirir

idarəetmə səviyyəsinin yaxşılaşmasını

işin keyfiyyətinin yüksəlməsini

işlərin strukturunun dəyişməsinə

maşın və mexanizmlərdən istifadənin səmərəliliyinin yüksəlməsini

reyslərin sayının plana nisbətən azalmasını

277. Avtonəqliyyat təşkilatlarında maşın və mexanizmlərdən səmərəli istifadə şərtləndirir

ümumi və yüklə yürüşün sayının artmasını

yük dövriyyəsinin həcmində artımını

maşınların hərəkətinin ortatexniki sürətinin artımını

amortizasiyanın bir manatına xərclərin azalmasını

məhsulun ümumi həcmində artımını

278. Amortizasiyanın bir manatına xərclərin azalması nəyi səciyyələndirir

idarəetmə səviyyəsinin yaxşılaşmasını

işin keyfiyyətinin yüksəlməsini

işlərin strukturunun dəyişməsinə

maşın və mexanizmlərdən istifadənin yaxşılaşmasını

reyslərin sayının plana nisbətən azalmasını

279. Avtonəqliyyat təşkilatlarında maşın və mexanizmlərdən səmərəli istifadə şərtləndirir

ümumi və yüklə yürüşün sayının artmasını

yük dövriyyəsinin həcmində artımı

maşınların hərəkətinin ortatexniki sürətinin artımını

yanacaq, ehtiyat hissələrinin, avtomobil şinlərinin bir manatına xərclərin azalmasını

məhsulun ümumi həcmində artımı

280. Yanacaq, ehtiyat hissələrinin, avtomobil şinlərinin bir manatına xərclərin azalması nəyi səciyyələndirir

yük dövriyyəsinin azalmasını

yüklə yürüşlərin azalmasını

işlərin strukturunun dəyişməsinə

maşın və mexanizmlərdən istifadənin yaxşılaşmasını

reyslərin sayının plana nisbətən azalmasını

281. Fondveriminin korrelyasiya əlaqəsi olmayan göstərici hansıdır?

yük daşmasının həcmi

sərnişin daşmasının həcmi

orta gəlir dərəcəsi

əsas fondların ortaillik dəyəri

yükdaşımanın strukturu

282. Əsas istehsal fondlarının həcmi ilə daşımadan gəlirlər arasında əlaqə

birbaşa funksional

tərs funksional

korrelyasiya

dəyişən

əlaqə yoxdur

283. Tikinti təşkilatının təmir bazasının texniki cəhətdən yaxşılaşdırılması ilə avtomobillərin saxlanması şəraiti və fonveriminin artımı arasında əlaqə necədir?

korrelyasiya

birbaşa propormional

tərs propormional

dəyişən əlaqə

əlaqə yoxdur

284. Qarşılıqlı əlaqəli amillərin fondveriminə təsirini hansı üsulla hesablamaq olar?

integral

zəncirvari yerdəyişmə

balans

proporsional bölgü

qruplaşdırma

285. Avtonəqliyyatın işinin etibarlılığının və səmərəliliyin təmin olunması üzrə kompleks əməliyyat?

əsaslı təmir

cari təmir

texniki xidmət

plandan kənar təmir

gündəlik baxış

286. Səyyar heyətdən istifadənin səmərəliliyini qiymətləndirmək üçün öyrənilən göstəricilər ?
avtomaşınların orta yüktutumu

təmir bazasının texniki cəhətdən yaxşılaşdırılması, avtomobillərin saxlanması şəraiti

avtomobillərə texniki xidmətin keyfiyyəti

avtomobilin orta məhsuldarlığı

hesabat dövründə avtomobilin ümumi yürüşünü səciyyələndirən

287. Yük avtomobilinin işinin ümumi xarakteristikası üçün istifadə olunan göstəricilər?

avtomaşınların orta yüktutumu

təmir bazasının texniki cəhətdən yaxşılaşdırılması, avtomobillərin saxlanması şəraiti

avtomobillərə texniki xidmətin keyfiyyəti

avtomobilin ortaillik, ortagünlük, ortasaathq hasilatı

hesabat dövründə avtomobilin ümumi yürüşünü səciyyələndirən

288. Yük avtomobilinin məhsuldarlığı hesablanır

natural ifadədə görülən işin həcmnin avtomobil parkının orta siyahı sayına nisbəti kimi

avtomobil parkının orta siyahı sayının natural ifadədə görülən işin həcminə nisbəti kimi

natural ifadədə görülən işin həcmnin işlənmiş avtomobil-günlərin miqdarına nisbəti kimi

natural ifadədə görülən işin həcmnin işlənmiş avtomobil-saatların miqdarına nisbəti kimi

işlənmiş avtomobil-günlərin miqdarının natural ifadədə görülən işin həcminə nisbəti kimi

289. Saz avtomobildən istifadənin intensivliyini səciyyələndirən amillər

avtomobilin günlük məhsuldarlığı səviyyəsini müəyyən edən amillər

avtomobilin saathq məhsuldarlığı səviyyəsini müəyyən edən amillər;

avtomobilin illik məhsuldarlığı səviyyəsini müəyyən edən amillər

avtomobilin aylıq məhsuldarlığı səviyyəsini müəyyən edən amillər

avtomobilin yüktutumu səviyyəsini müəyyən edən amillər

290. Maşınların işinin məhsuldarlıq səviyyəsini daha dəqiq müəyyən edən göstərici

bir avtomobil-ton-saat hesabı ilə yükdaşımanın həcmi

bir sərnişin-km yürüşə düşən hasilat

bir avtomobil-ton-gün hesabı ilə yükdaşımanın həcmi

bir ton-km yürüşə düşən hasilat

bir avtomobil-ton-ay hesabı ilə yükdaşımanın həcmi

291. Maşınlara texniki xidmət səciyyələndirir

səyyar heyətin iş qabiliyyətinin təmin olunması

səyyar heyətin iş qabiliyyətinin bərpa olunması

müəyyən dövrdə avtomobillərə texniki xidmət

səyyar heyətin işqabiliyyəti vəziyyətinin və görünüşünün saxlanması üzrə kompleks əməliyyat

hər hansı növ texniki xidmətin əmək tutumunu müəyyən edən əməliyyatlar

292. Yük götürmə qabiliyyətindən istifadə əmsalı (Əyg) hesablanır

1 maşının orta texniki yük götürmə qabiliyyəti / bir maşının orta yüklənməsi

1 maşının orta texniki yük götürmə qabiliyyəti / avtomobillərin orta siyahı sayı

avtomobillərin orta siyahı sayı / 1 maşının orta texniki yük götürmə qabiliyyəti

bir maşının orta yüklənməsi / 1 maşının orta texniki yük götürmə qabiliyyəti

1 maşının orta texniki yük götürmə qabiliyyəti / texniki xidmətlə əlaqədar boşdayanmaların uzunluğu

293. Yüklə bir səfər üzrə orta yürüş hesablanır

yük dövriyyəsinin ümumi həcmnin maşınların yüklə yürüşünə nisbəti kimi

maşınların yüklə yürüşünün yük dövriyyəsinin ümumi həcminə nisbəti

maşınların yüklə ümumi yürüşünün səfərlərin ümumi sayına nisbəti kimi

səfərlərin ümumi sayının maşınların yüklə yürüşünə nisbəti kimi

yük dövriyyəsinin ümumi həcmnin səfərlərin ümumi sayına nisbəti kimi

294. Maşınlardan istifadənin səmərəliliyi daha çox asılıdır

onların hərəkət sürətindən və orta daşıma məsafəsindən

avtomaşınların hərəkətinin texniki sürətindən

avtomaşınların hərəkətinin istismar sürətindən

maşınların yürüşdə olduğu saatların miqdarından

yürüşlərin sayından

295. Maşınların hərəkətinin texniki sürəti hesablanır

ümumi yürüşün maşınların yürüşdə olduğu saatların miqdarına nisbəti

ümumi yürüşün maşınların naryadda olduğu saatların miqdarına nisbəti

maşınların naryadda olduğu vaxtın maşın- boşdayanmaların vaxtına nisbəti

maşınların yürüşdə olduğu saatların miqdarının ümumi yürüşə nisbəti

maşınların naryadda olduğu saatların ümumi yürüşə nisbəti

296. Maşınların hərəkətinin istismar sürəti hesablanır

ümumi yürüşün maşınların yürüşdə olduğu saatların miqdarına nisbəti

ümumi yürüşün maşınların naryadda olduğu saatların miqdarına nisbəti

maşınların naryadda olduğu vaxtın maşın- boşdayanmaların vaxtına nisbəti

maşınların yürüşdə olduğu saatların miqdarının ümumi yürüşə nisbəti

maşınların naryadda olduğu saatların ümumi yürüşə nisbəti

297. Hər bir maşın markası üzrə yük daşımalarının həcmi hesablanır

hesabat üzrə avtomobillərin orta siyahısayı $\times$ il ərzində bir avtomobil hesabı ilə hasilat

hesabat üzrə avtomobillərin orta siyahı sayı : il ərzində bir avtomobil hesabı ilə hasilat

hesabat üzrə avtomobillərin orta siyahı sayı $\times$ avtomobillərin naryadda olduğu vaxt

təqvim günlərinin sayı $\times$ hesabat üzrə avtomobillərin orta siyahı sayı

hesabat üzrə avtomobillərin orta siyahı sayı : təqvim günlərinin sayı

298. Tikinti mexanizmlərinin iş vaxtından istifadə əmsalı aşağıdakı qaydada hesablanır

maşınların naryadda olan müddətinin məhəmələrin boş dayanma müddətinə nisbəti

1 saat ərzində bir avtomobil hesabı ilə məhsulətin məhəmələrin boş dayanma müddətinə nisbəti

maşınların boş dayanma müddətinin 1 saat ərzində bir avtomobil hesabı ilə məhsulətinə nisbəti

maşınların boş dayanma müddətinin maşınların naryadda olan müddətinə nisbəti

maşınların naryadda olan müddətinin hesabat üzrə avtomobillərin siyahı sayına nisbət

299. Xidmət sahəsi bölünür:

peşəkar və qeyri peşəkar xidmət;

istehsal və sənaye xidmətləri;

qeyri istehsal və intellektual xidmətlər;

əyləncə və istehsal xidmətləri;

istehsal və qeyri istehsal xidmətləri;

300. İstehsal xidmətinə aid olmayan xidmət növünü qeyd edin:

avtoservis;

sənaye

tikinti

kənd təsərrüfatı

yeyinti